

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 038 (5269) 1 mart 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələri yüksək səviyyədə inkişaf edir

Prezident İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib



Səh 2
→

6

Amsterdanda Avropa
Azərbaycanlıları
Kongresinin V
Qurultayı keçirilib



8

Prezident yanında
Gənclər Fondunun
Müşahidə Şurasının
üzvlüyünə səkkiz
namizəd seçilib



10

Azərbaycan Mətbuat
Şurasının internet-
informasiya resurslarına
və sosial şəbəkə
istifadəçilərinə müraciəti

Azərbaycan
Mətbuat Şurası

MS

Azerbaijan
Press Council

1 mart 2017-ci il

Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələri yüksək səviyyədə inkişaf edir

Prezident İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar. Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Baş nazir Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Məhəmməd Nəvaz Şərifin Bakıya uğurlu səfəri xatırlandı.



Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibəti və Keşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulandı.

Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə



bağlı razılaşma əldə edildi. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşdığı qeyd edildi. Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, bu gün imzalanan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin bu sahədə uğurlu addım olduğu vurğulandı.

Ardı Səh. 3

Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələri yüksək səviyyədə inkişaf edir

Prezident İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib



Əvvəli Səh. 2

Görüşdə humanitar və mədəni sahədə əlaqələr müzakirə olundu. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinin yüksək səviyyədə təşkil olunması ilə bağlı Baş nazir Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirdi. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi. Daha sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Res-

publikasının Prezidenti Məmnun Hüseyni görüşü olub. Səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyni 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırladı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı. Söhbət zamanı regional



təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu. Sonra görüş geniş tərkibdə davam etdirildi.

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

kilatının 13-cü Sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə şam yeməyi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.



Fevralın 28-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olundu, ikitərəfli münasibətlərin bir sıra sahələrdə, o cümlədən xarici ticarət sahəsində inkişaf etdiyi bildirildi.

Enerji sahəsində heyətə keçirilən layihələrdən danışıldı, onların uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulandı. İş adamlarının və şirkətlərin iqtisadi əlaqələrin inkişafında daha fəal rolunun təmin edilməsinin, bank sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq əlaqələri dinamik inkişaf edir

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İslamabadda görüşü olub



1 mart 2017-ci il

“İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Rossiya 24” telekanalına müsahibəsi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 27-də “Rossiya 24” kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Mehriban xanım, Sizi Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirəm. Bir həftədən az vaxt keçib. Fevralın 21-də Prezident İlham Əliyev Sizi Azərbaycanın Birinci vitse-prezidenti təyin etmək barədə qərarını elan etdi. Biz bu kadrları - Təhlükəsizlik Şurasının kadrlarını gördük. Bəs Sizə bu təklif necə gəldi? Hansısa ailə şurası olubmu? Siz bunu nə qədər müzakirə etmişiniz? Bəlkə Siz dərhal razılaşmamısınız, uzun müddət düşünmüşünüz? Bu, necə olub?

- Denis, mən ilk növbədə, təbriklərə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən hədisə yenicə baş verib. Mənim üçün çox həyəcanlı hadisədir. Mən bu barədə təbii ki, rəsmi xəbər elan olunmazdan bir qədər əvvəl xəbər tutmuşdum. Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin tək cə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yaqın ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.

- Siz dərhal razılaşdınız?

- Əlbəttə ki, biz bu barədə danışırdıq, diskussiya aparmışdıq, ölçüb-biçmişdik və mənim əsas şübhələrim üzərimə qoyulan məsuliyyəti nə qədər doğruldacağımla bağlı idi. Ümid edirəm ki, mən öhdəsindən gələcəyəm. İnanmaq istəyirəm ki, öhdəsindən gələcəyəm.

- Azərbaycan üçün vitse-prezidentlik yeni təsisatdır. Həmçinin Birinci vitse-prezident vəzifəsi. Bu, mahiyyət-cə ölkədə əhəmiyyətinə görə



ikinci vəzifədir. Sizin vəzifə öhdəlikləriniz - nə ilə məşğul olacaqsınız?

- Bilirsiniz, iş belə gətirib ki, artıq uzun illər ərzində mən Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirəm. Mən artıq bir neçə ildir ki, ölkəmizin 700 minə yaxın vətəndaşını birləşdirən ən böyük partiyanın - Yeni Azərbaycan Partiyasının sədr müaviniyəm. Mən artıq 12 ildən çoxdur ki, milli parlamentin deputatıyam. Yeri gəlmişkən, düşünürəm ki, fəaliyyətimin bu sahəsi gələcəkdə mənə çox kömək edəcək. Çünki bu, seçicilərlə, insanlarla ünsiyyətin, problemlərin həllinə necə nail olmağın, hər hansı bir problemin həlli yollarının tapılmasının böyük təcrübəsidir. Bununla yanaşı, mən 13 ildir ki, Heydər Əliyev Fonduna rəhbərlik edirəm. Bu, qeyri-hökumət təşkilatıdır. O, tək cə Azərbaycanda deyil, bütün regionda ən iri fondur. Fondun fəaliyyəti o qədər əhatəlidir ki, biz bu illər ərzində ölkə miqyasında iri və mühüm layihələr həyata keçirmişik. Bu da çox böyük təcrübədir.

Təbii ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşü-

nürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək. Əlbəttə ki, tamamilə yeni təsisatdır və mən bu vəzifənin, yaxud, bu vəzifəni tutan şəxsin əsas rolunu Prezidentin komandasının üzvü və sadıq həmməsləki kimi görürəm. Konkret vəzifələri isə əlbəttə, ölkə rəhbərliyi və cari məqamın tələbləri müəyyənləşdirəcək.

- Sizə artıq hansısa tapşırıqlar verilibmi?

- Düşünürəm, dediyim kimi, bundan əvvəl icra etdiyim fəaliyyətin tutumu yaqın ki, daha geniş olacaq. Yaqın ki, iş birmənalı daha çox olacaq. Mənim təsəvvürüm, istəyim sosial problemlərin, əhəlinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazırım.

- Siz deyirsiniz ki, özünüzdə Prezident komandasının bir hissəsi kimi hiss edirsiniz. Buna baxmayaraq, biz Sizinlə, necə deyərlər, hökumət binasında, Prezident Administrasiyasında, Baş nazirin olduğu yerdə söhbət etmirik. Biz Sizinlə başqa ofis binasında mı? Niyə? Siz prinsiplial olaraq, oraya köçməyəcəksiniz, yoxsa hələ iş yeri hazırlandı?

niz, yoxsa hələ iş yeri hazırlandı?

- Xeyr, burada, əlbəttə ki, heç bir prinsiplial qərar yoxdur. Düşünürəm ki, bu, prinsiplial göstəriləcəyi sahə deyil. Sırf texniki səbəblərə görə. Belə ki, hadisə yenicə baş verib. Bu bina mənim iş yerimdir. Burada həm Fondun ofisi, həm də sıx əməkdaşlıq etdiyimiz digər ictimai təşkilatların ofisləri yerləşir. Yəni, mən buna hansısa birinci dərəcəli məsələ kimi baxmıram. Əlbəttə, vaxtı çatdıqca yaqın aydın olacaq. Əgər Prezident Administrasiyasının binasında işləmək zərurəti olarsa, niyə də yox.

- Prezidentin və Birinci vitse-prezidentin pasportlarında eyni soyad olanda və bu insanlar nikahdadırlarsa, düşünürəm ki, bu, hamının xoşuna gəlməyə bilər. Sizin təyinatınızdan sonra ünvanınıza təbriklərlə yanaşı, Prezidentin bu qərarının tənqidi də olub. Azərbaycanın müxalifət axını bunun əleyhinə çıxış etdi. Onlar Əliyevləri Prezident hakimiyyəti kursunu gücləndirməkdə ittiham etdilər. Oxşar bəyanatlar bəzi xarici dövlətlərdən də gəldi. Təyinatınızın tənqidçilərinə və əleyhdarlarına Siz nə cavab verərdiniz?

- İlk növbədə, bu imkandan istifadə edərək, məni təbrik edib dəstəkləyən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz, bu, mənim üçün son dərəcə böyük rol oynayıb. Çünki mən indiyə qədər sosial şəbəkələrdən

minlərlə sadə insandan, bizim həmmətlərimizdən, bəzən də Azərbaycanın hüduqlarından kənardakı həmmətlərimiz olmayanlardan da çox səmimi arzularla, təbriklərlə dolu məktub və teleqramlar alıram. Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax bu, həqiqətən də mənə real inam, real güc verən amildir.

Tənqiddə gəlincə isə mən ona tamamilə normal yanaşıram. Siyasi sistemdə və ümumiyyətlə, həyatda olduğu kimi, hər şeyin hamının xoşuna gəlməsi mümkün deyil. Aydındır ki, hansısa obyektiv məqamlar, çoxlu subyektiv tənqid var. Bu illər ərzində, təəssüf ki, ölkəmiz dəfələrlə haqsız, qeyri-obyektiv, qərəzli, ikili standartlı tənqidlə rastlaşıb və yaqın bizdə artıq özünəməxsus immunitet yaranıb. Mən sağlam, konstruktiv tənqidi dinləməyə hazırım, ona tamamilə açıq və həssasam. Mən öz işimdə və fəaliyyətimdə tək milləşməyə hazırım. Mən həmişə deyirəm ki, hakimiyyətə qarşı müxalifətdə olmaq mümkündür, amma öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Ən dəhşətli elə budur, hansısa şəxsi xırda ambisiyalarına görə sən öz ölkənə, əslində, xalqına qarşı müxalifətdə olmağa hazırsan. Bax, bu, dəhşətlidir. Buna görə də bu halda yenə də mənim vəzifəm ondan ibarətdir ki, müəyyən vaxtdan sonra, hətta ən çox tənqid edən təbəqələrin obyektiv tənqidi üçün əsasları daha da azalsın. Mən çalışacağam buna nail olum.

Ardı Səh. 5

“İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Rossiya 24” telekanalına müsahibəsi

Əvvəli Səh. 4

- Dediğiniz kimi, Sizin fəaliyyətiniz və təyinatınızdan sonra gələn təbriklər dalğası mənə elə gəlir ki, bir-birinə bağlıdır. Çünki Siz Azərbaycanda inanılmaz dərəcədə sevilirsiniz. İlk növbədə, adamlarla söhbətlər əsnasında belə qənaətə gəlmək olar ki, Siz bir çox məmurlardan fərqli olaraq, quru insan deyilsiniz. Məmur peşəsinin tələbi isə sərtlikdir və bəzən “yox” demək bacarığıdır. Dövlət qulluğuna keçməklə indi Siz dəyişəcəksinizmi?

- Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli - bəli, prinsipial - bəli, iradəli - bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsip-cə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirli komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sən işlərin xeyirxahlığına yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar. Azərbaycan kiçik ölkədir və baş verənlərin hamısı gec-tez aydın olur. Buna görə də bu mənada mən öz fəaliyyətimi çox dəyişmək fikrində deyiləm. Şəfqət təkə gözəl söz deyil. Əsl şəfqət real işlər - real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir. Bu halda yenə də həmin prinsipi-allıq, həmin iradə lazımdır. Ən əsası və ən dəhşətli biganəlik və laqeydlikdir. Bax, belə olmalıdır! Fərqi yoxdur, ictimai xadimənsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə bu, həmişə doğru yoldur.

- Azərbaycanın kiçik ölkə olması və insanların hər şeyi aydın görməsi barədə söhbətə gəlinə, bəlkə məhz elə buna görə kömək haqqında Heydər Əliyev Fonduna gələn məktublar Prezident Administrasiyasına gələnlərdən daha çoxdur. Yəqin, Sizə buna görə müraciət edirlər.

- Bu, elədir. Biz bu və ya digər problemin həllinə kömək göstərmək barədə xeyli sayda məktublar alırıq. Sizə deməliyəm ki, biz Fondun fəaliyyətinin bu sahəsinə qabartırıq və təbliğ etmirik. Çünki bəzən şəxsi xahişlər, bəzən də insanların səhəhətindəki problemlərlə bağlı çoxlu müraciətlər olur. Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz, həm də ən vacibi nədir? Ən vacibi əlaqədir. İnsan məktublar göndərir. Bilmirəm, yaqin təbi

ki, Administrasiyada da bu məktublar nəzərdən keçirilir. Bu məktubların haraya və necə daxil olması ilə bağlı hansısa xüsusi mexanizm minimuma endirilib. Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər həqiqətən köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb.

- Fondun uğurları lap çoxdur. Müvafiq olaraq, artıq kömək alan, yaxud ola bilər ki, müraciət edəcək insanlar düşünə bilərlər ki, Siz dövlət qulluğuna keçəndən sonra Fondun işindən uzaqlaşmaq təhlükəsi var. Fondun gələcək taleyi barədə nə deyə bilərsiniz?

- Sözsüz ki, Fond həm sizin dediklərinizi, həm də böyük təcrübə topladığını, nüfuzlu olduğunu, insanların ona inamını nəzərə alaraq, öz fəaliyyətini davam etdirməlidir. Buna görə də Fondun fəaliyyəti tam həcmdə davam etdiriləcək.

- Siz işinizi davam etdirəcəksiniz?

- Mən davam etdirmək fikrində deyiləm. Bundan başqa, sizə deyim ki, xüsusilə iri layihələrin icrasında iş təcrübəmiz var. Biz dövlət qurumları ilə birgə işləmək təcrübəsinə maliklik: Fond, dövlət qurumları və özəl sektor. Çox uğurludur. Yeri gəlmişkən, ən uğurlu layihələrdən biri “Yenilənən Azərbaycana yeni məktəb” layihəsidir. Fond bunun təşəbbüskarı olub. Fondun dəstəyi ilə məktəblər tikilib. Təqribən 500-ə yaxın məktəb özəl sektorun köməyi və Fondun dəstəyi ilə inşa edilib. Sonradan bu təşəbbüs dövlət tərəfindən davam etdirildi və son beş ildə ölkədə üç mindən çox məktəb binası inşa və təmir olunub. Buna görə də düşünürəm ki, burada problem yaranmamalıdır. Əksinə, bu, layihələrin Fond tərəfindən gerçəkləşdirilməsi üçün yeni stimullar olacaq və yeni imkanlar açacaq.

- Siz artıq dediniz, amma mən hər halda təkrar edəcəyəm ki, Fondun prezidenti vəzifəsi heç də Sizin yeganə vəzifəniz deyil. Siz Azərbaycanın Birinci vitse-prezidenti olmaqdan başqa, həm də Azərbaycan parlamentinin deputatısınız. Siz Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidentsiniz,

UNESCO-nun və ISESCO-nun xoşməramlı səfirisiniz. Bütün bunları necə çatdırırsınız? Siz gündə neçə saat işləyirsiniz?

- Yeri gəlmişkən, yaxşı sualdır. Denis, düzgün tarazlıq tapmaq çox vacibdir. Çünki bəzən çox işləmək lazım gəlir. Elə vəziyyətlər olur ki, xeyli gec - saat 9-da, 10-da gəlirsən. Lakin mən həm bu illər ərzində, həm də indi öz vəzifəmi yerinə yetirməyi çatdırmaq üçün həmin tənəsübü tapmağa çalışıram. Əlbəttə ki, mən ilk növbədə, öz həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim beş nəvəm var və həyatımın bu sahəsinə göstərdiyim diqqətin ikinci plana keçməsinə qətiyyətim istəmirəm. Qətiyyətim yox. İndiyədək mən buna nail olurdum. Ümid edirəm ki, gələcəkdə də buna nail olacağam. Siz tamamilə doğru dediniz ki, mən deputatam. Lakin qanunvericiliyə görə, mən öz səlahiyyətlərimi təhvil verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin təhvil verilməsi prosesi gedir. Əlbəttə, mən bütün bu illəri dərin minnətdarlıqla xatırlayıram. Çünki əvvəla, bizim ölkə parlamentində həmkarlarla, ən əsası isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz olub. Bu, mənim üçün böyük təcrübədir.

- Siz işdə və evdə eyni insan-sınız, yaxud yox?

- Bəli, mən prinsipcə həmişə eyni adamam. Mən dəyişməyə ehtiyac görmürəm. Siz indi sual verirsiniz və mən nəse fikrə getdim, elə vəziyyət olubmu ki, mən bir növ dəyişməyimə ehtiyac olsun? Xeyr. Ümumiyyətlə, hər hansı rola girmək gereksizdir. Tələyimə təşəkkür edirəm ki, lazım olmayıb. Mən gurultulu sözlər demək istəmirəm. Mən səmimi insanam, olduğum kimiyəm. Mən şəraitdən, vəziyyətdən asılı olaraq dəyişmirəm. Bəli, müəyyən reqlament, müəyyən öhdəliklər var. Əlbəttə, aydındır ki, mən onlara riayət etməliyəm. Mənim şəxsi prinsiplərim var. Həyat prinsiplərim evdə də, işdə də eynidir. Düşünürəm ki, bundan sonra dəyişəcəyəm. Yəqin ki, artıq belə olacaq.

- Sizin tanışlarınız bizə danışsın ki, qadınlara xas olan heç nə Sizə yad deyil və Siz soba arxasına asanlıqla keçə bilən əla evdar xanımsınız.

- Bu, belədir. Məmnuniyyətlə. Mən xörək bişirməyi çox sevirem. Əgər siz mənim necə dincəldiyimi soruşursunuzsa, bu, mənim gözəl istirahət edə biləcəyim sahədir. Ləziz xörəklər bişirmək bir növ həm də yaradıcı işdir. Mən bunu sevirem, edirəm və bacarıram. Ola bilər, bu, bir qədər təvazökar səslənir, amma ümid edi-

“Mikayıl Müşfiqin abidəsinin sökülməsi ciddi araşdırılacaq”

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov azertac-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

Əli Həsənov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb. Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq.



rəm ki, hazırladığım yeməkləri dadanlar mənim sözlərimi təsdiqləyirlər. Mən demək olar ki, bütün milli Azərbaycan xörəklərini bişirə bilərəm, Avropa yeməklərini bişirməyi xoşlayıram. Bu, tamamilə normaldır. Əvvəla, hesab edirəm ki, bunu hər bir qadın bacarmalıdır. Amma əgər bunu sevirənsə, niyə də yox.

- Sizin ağıladığınız hallar olurmu?

- Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Siz yenə də çox maraqlı sual verirsiniz. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərşünas professor, Şərşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarımın üstündə bu insanı itirdim. Yəqin ki, ən acı göz yaşları o vaxt axıtılmışam. İndi xeyli yaşa dolmuşdan sonra mən təhlil edib anlayıram ki, bu, çox ağır idi, amma mənim bundan aldığım dərs indi də mənə həyatda kömək edir. Bu itki, yaqin ki, mənə çox bərkəitdi.

- Siz həyat yoldaşınızla birgə haradasa olanda və sonra evə qayıdanda iş və siyasət barədə söhbətlər davam edir, yoxsa öz evinizin qapısını örtən kimi yalnız ev qayğılarından danışırsınız?

- Yox, əlbəttə, əgər ölkənin həyatında istər müsbət, istər mənfəi hər hansı ciddi, ölkə üçün mühüm hadisə baş veribse, onları həmin məqamda müzakirə edə bilərik. Sözsüz ki, biz bunları müzakirə edirik. Deyəndə ki, iş belə gətirib, onu nəzərdə tuturdum ki, mən həyat yoldaşı olmaqdan başqa, həm də yaxşı həmməsləkəm. İnanmaq istəyirəm ki, mən yaxşı həmməsləkəm. Sadəcə, dinlə-

mək lazımdır. Çünki axı necə gəlib demək olar ki, biz kadri, mövzunu dəyişmişik. Yox, hər şey təbiidir.

- Siz hansı dildə danışırsınız?

- Biz Azərbaycan dilində, hərədən də rus dilində danışıırıq. Bizim evdə hər iki dildən istifadə olunur. Mənim oğlum məktəbə gedəndə Azərbaycan dilində pis danışırdı. Amma o, Azərbaycan məktəbinə getdi. İndi o, rus dilini də, Azərbaycan dilini də mükəmməl bilir. Universitetdə isə o, ingilis dilində təhsil alır.

Yeni, bu da sizin toxunduğunuz çox vacib mövzudur. Rus dili mövzusu çox aktualdır. Azərbaycanda rusdilli təhsil tam həcmdə saxlanılıb. Sovet İttifaqı dağılana qədər fəaliyyət göstərən bütün məktəblər saxlanılıb. Bundan başqa, Bakı Slavyan Universiteti, Rus Mədəniyyət Mərkəzi, Rus Dram Teatrı var və yaqin ki, siz küçədə elə Azərbaycan dili qədər rusca danışıqlar eşidirsiniz. Həsab edirəm ki, bu, bizim millətin, ölkəmizin sərvətlərindən biridir. Rus dilini qətiyyətlə itirmək olmaz. Çünki rus dili təkə dil deyil, həm də ədəbiyyat, mədəniyyətdir. Bu, nəhəng mədəni amildir. Çox gözəldir ki, gənclər həm də ingilis dilində danışırlar. Bunu yalnız alqışlamaq lazımdır. Dillərlə bağlı vəziyyət belədir. Mənim bu məsələni diqqətə çatdırmağımın səbəbi odur ki, təəssüf, əksər post-sovet respublikalarında vəziyyət tamamilə başqadır. Hətta təəcüblüdür ki, ölkə rəhbərlərində bunun nə dərəcədə pis tendensiya olmasına dair anlayış yoxdur. İlk növbədə, millətin özü üçün gərəksiz tendensiyadır. Bu mənada biz fəxr edirik ki, ümumi mədəni irsimizi qoruyub saxlaya bilmişik.

- Müsahibəyə görə təşəkkür edirik.

- Sağ olun.

1 mart 2017-ci il

Amsterdamba Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçirilib

Fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib. Konqresin V Qurultayına Avropanın 27 ölkəsindən 87 nümayəndə qatılıb.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova qurultayı açıq elan etdi. Xocalı soyqırımı qurban-



larının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra qurultay öz işinə başladı.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxudu. (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Müraciətdə Prezident İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlətimizin başçısının müraciətində bildirilib ki, müasir dövrdə qələbələr tək cəhbər yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Bu baxımdan, Azərbaycan diasporu öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin oxşar təşkilatları ilə əlaqələrini gücləndirməlidir. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırmalı, mədəniyyətimizin təbliği istiqamətində yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini bildirdi, qurultayın işinə uğurlar arzuladı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdırdan sonra xaric-

də yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildiren Prezidentin köməkçisi dedi: "Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Eyni zamanda, xaricdəki həmvətənlərimizin yaşadığı ölkələrdə cəmiyyətə inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir". Sonra Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Sərəncamı ilə yüksək dövlət orden və medallarına, fəxri adlara layiq görülmüş Konqres üzvlərinə mükafatlar təqdim olundu. Qurultayın işçi orqanlarının tərkibi seçildikdən sonra AAK-ın prezidenti Samira Patzer-İsmailova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər barədə geniş məlumat verdi. Daha sonra Mandat Komissiyasının hesabatı dinlənildi.

Belarusun Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağirov, Niderland Krallığının Nord Holland əyalətinin millət vəkili Songül Akkaya, Finlandiya Azərbaycanlıları Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Əlizaman Hüseynov, Danimarka Vətən Cəmiyyə-

tinin sədri Səfər Sadiqi və digərləri çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini və təkliflərini səsləndirdilər. Çıxışlardan sonra qurultayın qətnaməsi müzakirə və təsdiq edildi, AAK-a yeni üzvlər qəbul olundu. Qurultay iştirakçıları, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatın mətnini müzakirə edərək qəbul etdilər.

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olundu. Qurultayın yekununda AAK-ın rəhbər orqanlarına seçkilər keçirildi, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olundu. Samira Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti seçildi.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasimov Avropa Azərbaycanlıları Konqresinin prezidenti, iş adamı Füzuli Məmmədov birinci vitse-prezidenti seçildilər. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Estoniya parlamentinin sabiq deputatı Eldar Əfəndiyev, Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Rusiyanın "OTDO" hüquq firmasının sədri Samir Məmmədov təşkilatın vitse-prezidentləri seçildilər.

Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyini bildirdi. O, AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu, qısa vaxt ərzində uğurlu yol qət etdiyini vurğuladı.

Nazim İbrahimov qeyd etdi ki, Diaspora İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinə hər zaman olduğu kimi, bundan sonra da dəstək göstərəcək. Avropada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadığı ölkələrin siyasi həyatında daha fəal iştirakının təmin olunması üçün AAK-ın yeni rəhbərliyi fəal işləməlidir.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Amsterdam

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib

Fevralın 28-də Milli Kitabxanada kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, jurnal və qəzet redaktorlarının iştirakı ilə respublika müşavirəsi keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası tərəfindən təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov müşavirənin mətbu nəşr və materiallarının Milli Arxiv Fondunun yaradılması üçün keçirildiyini bildirdi.



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Kitabxana işi haqqında" və "Nəşriyyat işi haqqında" qanunlara əsasən Milli Kitabxananın ölkə ərazisində nəşr olunan kitablardan 4 nüsxə, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə almalı və onların əsasında milli mətbuatın arxiv fondunu yaratmalı olduğunu bildirdi. Milli Arxiv Fondunun yaradılması və bu işin təkmilləşdirilməsinin həmişə ölkə başçısının diqqət mərkəzində olduğunu deyən nazir Prezident İlham Əliyevin İnzibati Xətlər Məcəlləsində dəyişikliklər edilməsi barədə müvafiq Sərəncamından danışdı, məcəllədə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına əlavələr olduğunu söyləyib.

"Müşavirədə bununla bağlı mexanizm müzakirə olunur. Milli Kitabxananın nəzdində Milli Arxiv Fondu formalaşmalıdır. Azərbaycanın bütün nəşriyyatlar tərəfindən buraxılan nəşr məhsulunun nüsxələri təmənnsiz olaraq bu fonda təqdim edilməlidir. Əsas məqsəd Milli Kitabxanada mətbu orqanların tarixinin və silsiləsinin yaradılmasından ibarətdir. Bu, bir xəzinə olmalıdır və bu xəzinəyə hər bir buraxılan nəşr daxil edilməlidir. Bu mətbu orqanların tarixi tədqiqatlar, araşdırmalar, gələcək nəsillərə çatdırılması üçün əhəmiyyət kəsb edən məsələdir. Konkret olaraq özəl və ya dövlət nəzdində olan və ya digər formada fəaliyyət göstərən hər bir nəşriyyat hər hansı bir məhsulun bir nüsxəsini mütləq şəkildə, qanun çərçivəsində təqdim etməlidir", - deyərək Ə. Qarayev vurğulayıb.


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səferli deyib ki, mətbu orqan və kitabların gələcək nəsillərə çatdırılması bizim borcumuzdur. Bu işdə çətinlik yaranan məsələlərdən biri də mətbuətlərin sayının çox olmasıdır. Ona görə də məcburi nüsxələrin təhvil verilməsi prosesi pozulur. Vüqar Səferli qəzetlərin nüsxələrinin təhvil verilməsi məsələsinə diqqət çəkərək təklif irəli sürüb. Təklifə əsasən qəzetlər "Azərmetbuatıyımı" ASC-yə müraciət etsinlər və 10 nüsxə kitabxanalara göndərsin. "Azərmetbuatıyımı" ilə əməkdaşlıq etməyənlər isə özləri təqdim etsinlər.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirdi ki, Azərbaycanda çıxan bütün mətbu orqanların Milli Arxiv Fonduna toplanılmasına çalışılmalıdır. O, bir sıra ölkələrin arxivlərində olan Azərbaycana məxsus mətbu nəşrlərin nüsxələrinin ölkəmizə gətirilməsini təklif edib.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında yeni yaradılan nəşriyyatların məsuliyyət hiss etmələri üçün onların hesabat vermələri, elektron media orqanları ilə bağlı ciddi tədbirlər görülməsi və regionlara olan mətbu orqanların nüsxələrinin təhvil verilməsi təkliflərini irəli sürüb. Müşavirə müzakirələrlə davam edib.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov tədbirdə çıxış edərək deyib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.



Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanması idi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talibovun rəhbərliyi ilə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilmişdir. Bu gün dəyə bilirik ki, müsabiqə iştirakçıların fəallığı şəraitində keçmiş, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuşdur.

Ali Məclisin Sədri müsabiqənin təşkilatçılarna və iştirakçılara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Natəvan Qədimova çıxış edərək deyib ki, müsabiqəyə muxtar respublikadan kənarında yaşayan yaradıcı insanlar - rəssamlar, memarlar və tələbələr tərəfindən müxtəlif məzmununda loqotip nümunələri təqdim olunub. Loqotiplər Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar Birliyinin birgə təşkil etdiyi komissiya tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük verilib. Qeyd olunan meyarları özündə əks etdirən loqotip nümunələrindən ən yaxşısını seçilərək Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinə təqdim olunub.

Ali Məclisin Sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həməyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də islam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib. Təklif olunan loqotipin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi kimi qəbul olunduğunu bildiren Ali Məclisin Sədri müəllif Tapdıq Həməyevə qalib olması münasibətilə təbriklərini çatdırıb və ona pul mükafatı təqdim edib.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrdən danışaraq deyib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı hazırlıq işləri Tədbirlər Planına uyğun olaraq davam etdirilməlidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti günün müəyyən saatlarında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin şəhərdəki monitorlarda və şəhərin müəyyən yerlərində yerləşdirilməsini təmin etsin. Mədəniyyət və Turizm Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” rəsmi internet sahifəsini hazırlamalı, loqotipi və Naxçıvanda İslam mədəniyyəti abidələri haqqında məlumatları internet sahifəsində yerləşdirməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi 2018-ci il üçün zərf və poçt markalarının hazırlanmasını təmin etməli-

dir. İqtisadiyyat Nazirliyi üzərində loqotip əks olunmuş suvenirlərin hazırlanması üçün təkliflərini verməli, 2017-ci ilin noyabrındakı bu işi başa çatdırmalıdır.

Ali Məclisin Sədri deyib: Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə İdarə və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikasının islam mədəniyyəti abidələri haqqında Azərbaycan və ingilis dillərində kitabların və bukletin nəşri üçün birgə işçi qrupu yaratmalı, muxtar respublika ərazisindəki islam mədəniyyəti abidələri haqqında dəqiq məlumatlar toplanmalı, kitab və bukletlərin nəşri bu ilin sonuna qədər başa çatdırılmalıdır. Dini Qurumlarla İş üzrə İdarə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə “İslamda müdrik kəlamlar” kitabının hazırlanmasını və nəşrini də 2017-ci ildə təmin etməlidir. Sənədli və televiziya filmlərinin hazırlanması da Tədbirlər Planında nəzərdə tutulmuşdur. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birlikdə “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxını və “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” te-

leviziya filminin hazırlanmasını təmin etməli, bu zaman mötəbər mənbələrə, Tədbirlər Planına uyğun olaraq hazırlanmış kitablara istinad olunmalıdır. Tədbirlər Planına əsasən 2017-ci ildə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv dərs də keçirilməlidir. Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə interaktiv dərslərin keçirilməsini təmin etməli, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı gənc nəsle ətraflı və dəqiq məlumat verilməlidir. Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetinin Dinşünaslıq ixtisasının elmi-tədris bazası da İslam dinini olduğu kimi əks etdirən kitablarla zənginləşdirilməlidir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar aid təşkilatlar qarşılarında duran vəzifələrin icrası istiqamətində söyləyərini artırmalı, qarşılıqlı fəaliyyət göstərməlidirlər. Verilmiş tapşırıqların icrasının əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına, loqotipin təqdimatının keçirilməsi isə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə tapşırıqlıdır.

Kaliforniyanın “The San Francisco Examiner” qəzetində “1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımını xatırlayırıq” sərəlvhəli məqalə verilib. Şimali Kaliforniyanın Azərbaycan icması üzvlərinin təşəbbüsü ilə dərc olunmuş məqalədə Xocalı soyqırımı haqqında statistik məlumatlar və digər faktlar yer alıb.

Məqalədə vurğulanır: “Xocalı soyqırımı İkinci Dünya müharibəsindən sonra ilk ən böyük kütləvi qanlı qırğın və Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsi ərzində ən dəhşətli hərbi cinayət oldu”. Ermənilərin güddüyü niyyətdən söh-

“The San Francisco Examiner” qəzeti Xocalı soyqırımından yazır

bət açılaraq qeyd edilir ki, qəddar soyqırımı aktı yerli əhalinin gözünü qorxutmaq, onları regionu tərk etməyə vadar etmək məqsədilə Ermənistan tərəfindən qabaqcadan düşünülmüş terror siyasətinin tərkib hissəsidir.

Qəzet Tomas de Vaalın “Qara bağ” kitabından müharibə zamanı erməni səhra komandiri olmuş Serj Sarkisyanın dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törətdiyini etiraf etməsi barədə fikirlərini sitat gətirir. Materialda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbü-



sü ilə 2008-ci ildən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının aparıldığı qeyd edilir, habelə son illərdə Xocalı faciəsini soyqırımı kimi tanıyan ölkələrin və Amerika ştatlarının siyahısı verilir.

“The San Francisco Examiner” şimali Kaliforniyada populyar qəzetlərdən biridir və onun bazar günü tirajı 255 min nüsxəyə çatır.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton



TARIXƏ SATQIN KİMİ DÜŞƏNLƏR

RƏFIQƏ

Hər zaman məni düşündürən bir sualın cavabını almaq istəmişəm: "Özlerini ictimai rəyə müxalifətin dedəsi, babası kimi təqdim edənlər "vicdandan", "insani dəyərdən", daha nə bilim nədən danışmaqla, görəsən, nəyi düşünürlər? Əgər belədirsə, bunların düşüncələri 0%-ə bərabərdir, yəni daha doğrusu, düşüncəsizdirlər, başqa bir adları yoxdur! Şərəfsizin, vicdansızın, şəxsi maraqlarına görə hər şeyi satanın sadalananlar barədə danışması lap dinsizin-inamsızın imandan danışması kimi.

Satqınlar silsiləsində...

Tarixlər, qərinələr boyu bollu-bərəkətli müqəddəs məmləkətimizdə indiyə qədər onun çörəyini yeyib, suyunu içən bir çoxları tərəfindən xəyanətlərə məruz qalıb, milli maraqları satan xəyanətkarlar sürüsü hər zaman olub. Bu gün də belədir.

Belə milli xəyanətkarlardan biri də Leyla Yunusdur. Həmin L.Yunus ki, məlum, aşkar xəyanətlərinə görə əlahəzrət qanun qarşısına çıxarılırlar! Həmin L.Yunus ki, I Dağlıq Qarabağ müharibəsi zamanı, ötən əsrin 92-94-cü illərində Müdafiə Nazirliyinin analitik şöbəsinə rəhbərlik edərək, Azərbaycan televiziyası vasitəsilə çıxışlarında, xəritələr vasitəsilə mövqelərimizi erməniyə nişan verirdi! Həmin L.Yunus ki, yalnız heqarət edəndə, söyüş söyəndə, küfr səsləndirəndə Azərbaycan dilində danışdığını etiraf edib! Həmin L.Yunus ki, dəfələrlə Ermənistanda, Qərbi Avropada səfərlərdə olarkən, orada erməni kəşfiyyatçısının xəfiyyələri ilə görüşərək, təlimatlar alıb, onların yerinə yetirilməsi üçün, verboklarla məşğul olub! Həmin L.Yunus ki, o, həbs olunarkən, cəbhədəki gərginlik zamanı şəhid olan əsgərlərimizin daha çox ölməsini arzu edən qızı xitabən "Azərbaycan əsgərləri gəbərsinlər" deyər ermənicəsinə, fahişəcəsinə bağırib!

Əqidəsizlik, satqınlığın, ikiüzlülük, xəyanət, paxıllıq, xəbislik, şantajçılıq və pul hərisliyi- bütün bunlar hazırda Cəmil və Gültəkin Həsənlidə cəmləşib. Amma Cəmilə Gültəkin azərbaycanlı adları və soyadlarını daşısalar belə, real azərbaycanlı olmaq dəyəri onlardan qat-qat uzaqdadır. Hətta o qədər uzaqdadır ki, erməni dəyəri və marağı daha yaxındır belələrinə. Ancaq bir fakt deməmək də haqsızlıq olar. O da C.Həsənlı, G.Hacıbəyli nə qədər satqın, ikiüzlü, əqidəsiz, xəyanətkar, paxıl, şantajçı, pul hərisi olsalar da AXCP sədri Ə.Kərimlidən artıq ola bilməzlər. Faktın qaçmaq olmaz: su axıb, çuxurunu tapıb. Cəmil və Gültəkin, AXCP, "Milli Şura" adlı çuxura axıb. "Azadlıq" isə olub bunların rüporları. Belə abırsızlardan nəyi gözləmək olar? Bir neçə il öncəyə qədər G.Hacıbəyli YAP-ın seçki platformalarının təbliğatında öndə gedənlərdən biri idi. Amma bir dəfə deputat seçilməyən kimi, döndü oldu müxalifətçi!

C.Həsənlidən isə danışmağa dəyməz. Çünki onun haqqında çox danışılıb. Gəl indi buna "şərəfli" siyasət donu geyindir, görüm necə geyindirirsen!

Elə bilirsiniz bunula satqınların sayı qurtarır? Əsla, qurtarmır! Elə A.Hacılı da, İ.Qəmbər də, o biri də, bu biri də eyni bezin qıraqlarıdır. Bu kəslər artıq tarixə satqın kimi düşüblər, millətə və dövlətə Vətən xaini kimi tanınırlar.

Siyavuş Novruzov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb

Fevralın 28-də YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Türkiyə Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ilə Türkiyə Respublikası arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.



Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə səkkiz namizəd seçilib



Fevralın 28-də "Park Finn" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan Fondun əvvəlcə Gənclər və İdman Nazirliyinin nəzdində uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısı Fondun uğurlu fəaliyyətini nəzərə alaraq, bir ildən sonra bu quruma Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu statusunun verilməsinə dair Sərəncam imzalayıb.

Qeyd olunub ki, Müşahidə Şurasının əsas funksiyası Fondun fəaliyyətinə ümumi nəzarəti həyata keçirmək, qurumun cari fəaliyyətini tənzimləyən sənədləri hazırlamaq, qəbul və təsdiq etmək, müsabiqələr keçirmək və onlara yekun vuraraq təqdim olunan layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul etməkdir. Ötən müddətdə Müşahidə Şurasının 19 iclası keçirilib. Beş il ərzində 9 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələrin nəti-

çün müraciət etmiş 172 gənclər təşkilatından 156-sının nümayəndələri toplantıda iştirak edirlər.

Sonra təşkilati məsələlərə baxılıb, iclasın sədri, katibi, hesablama komissiyasının üzvləri seçilib. Daha sonra Müşahidə Şurasının üzvlüyünə namizədlər çıxış ediblər. Çıxışlardan sonra namizədlərin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin idarə heyətinin sədri Sey-



çəsində 3341 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrdən üçdəbiri gənclər təşkilatlarının layihələridir. Üçdəikisindən bir qədər çoxu isə ölkəmizin müxtəlif bölgələrində yaşayan fəal, istedadlı gənclərin fərdi layihələridir. Bu müddətdə 269 gəncin müxtəlif beynəlxalq təşkilatda iştirakına şərait yaradılıb.

T.Süleymanov bildirib ki, Fondun Nizamnaməsinə əsasən, Müşahidə Şurası 9 üzvdən ibarətdir. Onlardan beşi müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edir. Müşahidə Şurasının üzvlüyünə 16 nəfərin namizədliyi qeydə alınıb. Yığıncaqda təmsil olunmaq

mur Orucov, "Gəncə Avropa Gənclər Paytaxtı-2016" İctimai Birliyinin sədri Elmir Vəliyev, "Bakı Beynəlxalq Tələbə Klubu" İctimai Birliyinin sədri Aysəbə Mirzəyeva, "Asan Könüllüləri" Gənclər Təşkilatının sədri Sahil Məmmədli, "Azərbaycan Universitetinin İntellektual Klubu" İctimai Birliyinin sədri Aydın Piriyev Müşahidə Şurasına namizəd seçiliblər.

Fondun Nizamnaməsinə uyğun olaraq, həmin səkkiz namizəddən dördü Azərbaycan Respublikasının Prezidenti tərəfindən Müşahidə Şurasının üzvü təyin ediləcək.

Serjika yeni aprel dərsi verməyin vaxtı çatıb

Ermənistan prezidentinin erməni bicliklərinin onun öz hədəfinə çatmasına imkan verilməyəcəyini bəri başdan söyləmək olar

Son günlər təcavüzkar Ermənistanın və separatçı "DQR" hərbi birləşmələrinin cəbhə bölgəsində uğursuz təxribatlarının ardınca, onların daha da həyasızlaşaraq, törətdikləri əməllərini Azərbaycanın üzərinə yıxmaq cəhdləri yenidən mühərribə ritorikasının gündəmə gəlməsinə səbəb olub. Lakin işğalçı ölkənin hərbi-siyasi dairələrinin, məhz bu cür çirkin yollarla dünya ictimaiyyətini aldatmaları, əslində, düxildə baş verənləri daha çılpaq şəkildə ortaya qoymuş olur.

Məsələn, xatırlada bilər ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində saxta referendum keçirərək, Dağlıq Qarabağın adını "Artsax" olaraq dəyişdirməsi Azərbaycana qarşı davam edən aqressiyanın, işğalçılıq siyasətinin ardıdır. Çünki bütün mənələrdə və tarixlər boyu Qarabağ bölgəsi və bu bölgədəki toponimlərin hər biri məhz Azərbaycanın qədim tarixi ilə bağlıdır. Düzdür, artıq uzun illərdir ki, yürüdülmüş işğalçılıq siyasəti üzündən orada bir çox toponimlər saxtakarlıqlar vasitəsilə erməniləşdirilib, hətta bəllidir ki, Qarabağda qədim alban kilsələri üzərindəki özünəməxsus və fərqli xaçlar belə erməni apostol-qriqorian kilsəsinin xaçlarına dəyişdirilib. Ümumiyyətlə, erməni təxribatının hazırkı məqamında da bu kimi amillərin rol alması şübhəsizdir.

Qarabağda qondarma referendum keçirilir, ardınca da cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində qanlı oyunlar oynanılmağa başlanır

Digər tərəfdən, ötən ilin aprelinde Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə birmənalı üstünlük əldə etməsinin ardınca, ermənilər tərəfindən belə təxribatların baş verəcəyini gözləməyə dəyər. Buradakı köklü məqsəd isə, Dağlıq Qarabağı Ermənistanla birləşdirmək kimi mənfur planının reallaşdırılması arzusu dayanır.

Digər bir amil isə, bu ilin aprelinde Ermənistanda keçiriləcək



parlament seçkiləridir. Serj Sarkisyan isə, bəlli olduğu kimi, məhz Qarabağ klanının başçısı olaraq, bu ölkəni çapıb-talamaqla məşğuldur. Çünki bəllidir ki, Ermənistan erməniləri heç vaxt Qarabağ erməniləri ilə yola getməyiblər. Hətta erməni dilini bilənlər də, bir amili təsdiq edirlər ki, onların danışdığı ləksionlarında belə, ciddi fərqlər mövcuddur. O cümlədən, sosial-məişət və digər məsələlərdə Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında köklü tərs-mü-tənəsibliklər mövcuddur. Ümumiyyətlə, bu iki fərqli qollar arasında hər zaman aşkar düşmənçilik mövcud olub və artıq Ermənistanda Qarabağ ermənilərinin Koçaryandan başlayaraq, Sarkisyan qəder ağalığı etmələri halı ilə barışa bilmirlər. Parlament seçkilərinin baş tutacağı təqdirdə, Qarabağ klanı ölkənin və sadə ermənilərin qanlarını sümürməkdə davam edəcək. Əlbəttə, Sarkisyan rejimi bu və digər vəziyyətləri arxa plana keçirmək üçün Qarabağda qondarma referendum keçirir, ardınca da cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində qanlı oyunlarını oynamağa başlayır.

Sarkisyanın erməni bicliyini faş edən daha bir sübut isə onun Rusiyaya səfər etmək və Vladimir Putinlə görüşmək planıdır

Əbəs yerə deyil ki, bir sıra ekspertlər də, məhz həmin məsələ üzərində dayanırlar. Məsələn, təhlükəsizlik və beynəlxalq məsələlər

üzrə ekspert Elxan Ələsgərov da hesab edir ki, Ermənistanda parlament idarəetmə üsuluna keçid də Dağlıq Qarabağın ilhaqına daha münasib şərait yaratmaq üçün edilib: "Çunki belə olan halda, atılan addımlara görə tək prezident və "Qarabağ klanı" yox, hamı cavabdeh olur. Bütün partiyalar səs verəndən sonra hamı bu məsələyə cəlb edilir".

Beləliklə, ekspertin də sözlərindən, belə qənaətə gəlmək olar ki, cəbhənin Füzuli-Xocavənd istiqamətində vəziyyətin gərginləşməsi ermənilərin yaxşıca düşünülmüş planının tərkib hissəsidir. Yeni istər Ermənistan-Azərbaycan sərhədləri boyunca, istərsə də Qarabağdakı təmas xətlərində yaranmış məlum gərginlik bu planları ört-basdır etmək üçün birbaşa prezident Serj Sarkisyanın göstərişləri ilə həyata keçirilir.

Sarkisyanın erməni bicliyini faş edən daha bir sübut isə, onun Rusiyaya səfər etmək və Vladimir Putinlə görüşmək planıdır. Plan təxmini olaraq belədir - Sarkisyan cəbhədə gərginlik yaradır və bununla da, Putinə çatdırmaq istəyir ki, Rusiyanın nəzarətində olan cənub sərhədlərində (təmas xəttinin erməni tərəfində-R.N.) qeyri-stabil var. O da əbəs yerə deyil ki, hadisələrin baş verməsinə qədər Ermənistanın xarici işlər naziri, ardınca isə müdafiə naziri Azərbaycanı hədələməklə məşğul idilər. Hətta müdafiə naziri ikinci nəsil köhnəlmiş "İsgəndər" raketləri ilə rəsmi Bakıya hədə-qorxu gəlməyə də cürət etmişdi.

Başqa tərəfdən, Xocalı Soyqırımının 25-ci ildönümünün qeyd olunduğu bir ərəfədə, dünyanın bir çox ölkələrində bu genosidin baş verməsinin yad edildiyi bir zaman-

da beynəlxalq birləşmə fikrini bu qanlı hadisədən yayındırmaq üçün bəlli gərginliyə əl atıldı.

Daha bir faktor Azərbaycanın Avropa İttifaqı ilə hazırlanan sazişin və neft-qaz anlaşmalarının reallaşmasına mane olmaqdır.

Bütövlükdə isə, Sarkisyan son vaxtlar Azərbaycanla Rusiya arasında olan isti münasibətləri pozmağa çalışır.

Erməni KİV-ləri: "...Bununla da xalqda müharibə panikası yaranır ki, hakimiyyət də həmin imkanı əldən verməyərək, xalqı istədiyi kimi idarə edir"

Ermənistan prezidentinin bicliklərinin onun öz hədəfinə çatmasına imkan verilməyəcəyini bəri başdan söyləmək olar. Ən azından, bu gün Ermənistanın KİV-ləri, xüsusilə, hakim Qarabağ klanına bağlı olmayan mətbuatında biz bəzi etirazların şahidlərinə çevrilməkdəyik.

Onlardan yalnız birinə diqqət yetirək və nəticə çıxaraq. SİA-nın məlumatına görə, Ermənistanın "1.in.am" saytının rus dili sahifəsində erməni analitiki Musa Mikaelyan yazısında bildirir ki, son günlər Qarabağda Azərbaycanla təmas xəttində qeydə alınan gərginlik belə bir fikir yürütməyə əsas verir ki, müharibə yenidən başlaya bilər.

"Bu kimi müzakirələr bizim aramızda nə başladılmalı, nə də başa



çatdırılmalıdır və həmin müzakirələri ya eşidiləcək tərdə aparmaq, ya da, ümumiyyətlə, susmaq lazımdır"-deyə qeyd edən erməni analitiki qeyd edir ki, Ermənistanda sözügedən müzakirələr başlandı, sonra isə paralel olaraq unudulur.

M.Mikaelyan yazısında sual edir: "Bu, bizim əsas ictimai-siyasi səhvimizdir ki, uzun illərdə təkrarlayırıq. Bəs bu səhvin kökündə dayanandan nədir?"

Erməni analitik bildirir ki, burada əsas təqsirkar mövcud hakimiyyətdir: "Ermənistanda hakimiyyəti ələ keçirmiş qrup, yaxud klan mövcuddur. Onlar ictimai rəyə təsir edərək, müharibə məsələsində total şəkildə yalan danışır və yalançı sevinc hissələri yaradaq, müharibə məsələlərinin dövlətin yurisdiksiyasında, cavabdehliyində olduğunu aşılayır. Həqiqətdə isə, əziyyət çəkən yene də xalqdır".

Musaelyan yazır ki, Ermənistanda, məhz bu yolla dövlət təhlükəsizliyini təmin etməyə çalışan ictimai müqavimətin qarşısı alınıb: "Hakimiyyət tək şəkildə manevr etmək imkanı əldə edib və kulisarxası siyasətdə də bu məsələ ətrafında siyasət yürüdür. Bununla da, xalqda müharibə panikası yaranır ki, hakimiyyət də həmin imkanı əldən verməyərək, xalqı istədiyi kimi idarə edir".

Göründüyü kimi, fakt budur ki, erməni xalqı, eləcə də, işğal altında yaşayan və de-yure Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri artıq Sarkisyan rejimi tərəfindən qanlarının axıdılmasını istəməzlər, bunu açıq-aydın şəkildə etiraf edirlər. Əgər Sarkisyan hələ də eyni siyasəti yürüdəcəyini zənn edərək, uzun müddət Ermənistan prezidenti kürsüsündə qalacağını güman edirsə, yanılır. Ən azından, ötən il baş verən aprel qələbəmiz onun yanılmasının məntiqli nəticəsidir. Görünür, belə davam edərsə, onda yenidən həmin dərsi verməyin vaxtı çatıb.

Rövşən NURƏDDİNOĞLU

1 mart 2017-ci il

Cavid Osmanov: “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan Avropada təsir gücünə malik olacaq”

Məlum olduğu kimi, fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə müxtəlif ölkələrdən mötəbər qonaqların iştirak etdiyini qeyd edərək Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirib: “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası Avropa ilə gələcək əlaqələr üçün də çox vacib amildir”.



Azərbaycanın enerji siyasətinin tarixindən danışan Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin icrasında “Şahdəniz” qaz yatağının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu yatağın verdiyi imkanlar Azərbaycanın özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanımasında mühüm rol oynayır.


Sözügədən məsələ ilə bağlı YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov “Cənub Qaz Dəhlizi” layihəsinin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyətindən danışaraq bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası Azərbaycanın Avropa ölkələrində nüfuzunu, imicini daha da yüksəldəcək: “Ən başlıcası isə bu layihə Azərbaycanı çox ciddi enerji mənbəyi və dəhlizinə çevirəcək”.

Millət vəkili onu da vurğulayıb ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsinin olması “Cənub Qaz Dəhlizi”nin uğurla həyata keçirilməsində böyük əhəmiyyət daşıyır: “Azərbaycan 2020-ci ilə qədər Avropa bazarına 30-32 milyard kubmetr həcmində mavi qaz nəql edəcək. Əldə olunan dövlət vəsaiti neftdə itirilən gəlirləri artıqlaması ilə ödəyəcək. Yeni bütün bunlar imkan verəcək ki, Azərbaycanın iqtisadi inkişafı daha da sürətlənsin, ölkədə quruculuq işləri ardıcıl olaraq davam etdirilsin”.

R.HÜSEYNOVA

“Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib. Layihə çərçivəsində Bakı Dövlət Universitetində “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik” mövzusunda mühazirə təşkil olunub. Mühazirədən öncə, BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyev layihə haqqında məlumat verib.



Mühazirəni Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tanınmış tarixçi Nazim Mustafa təqdim edib. Mühazirəçi bildirib ki, Azərbaycanın qədim və köklü soylarından olan udilər haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində yazıb. E.ə. I əsrdə yazıb-yaratmış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 dildə danışan yerli alban soyundan olan udilərin adını qeyd edib: “Udilər tarixin müəkkəb və keçməkeşli mərhələlərini yaşamışlar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeyd alınan udilər öz identikliyi qoruyub saxlaya bilmişdir. Artıq bu dövrdə udilərin süni şəkildə erməniləşməyə məruz qalmaları prosesi başlanıb. Belə ki, “Türkmənçay” (1828) və “Ədimnə” (1829) müqavilələri bağlandıqdan sonra Azərbaycan torpaqlarına İran və Osmanlı imperiyalarından 120 mindən artıq erməni köçürüldü, həmin ermənilərin bir qismi keçmiş Gəncə xanlığının ərazində olan udi kəndlərində yerləşdirilib, Azərbaycan üçün arzuolunmaz demografik proseslər başlanıb.

Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

NƏZAKƏT

Aydın Quliyev: “Cəbhədə baş verənlər Ermənistanın sistemli işinin tərkib hissəsidir”



“Ermənilərin cəbhə xəttində törətdikləri təxribatların hər birinin onlar üçün pərdəarxası mənası var”. Bunu SİA-ya Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, Ermənistan hər dəfə olduğu kimi fevralın 24-dən 25-nə keçən gecə cəbhədə təxribat törətməsi heç də təsadüfi deyil, onların apardığı sistemli işin tərkib hissəsidir: “Azərbaycan Xocalı faciəsi ərəfəsində həm ölkədə, həm də dünya miqyasında operativ, sistemli fəaliyyət həyata keçirməkdədir. Bu günlərdə görülən iş öz böyük nəticəsini verməkdədir. Artıq ABŞ-in 23 ştatı Xocalı soyqırımını tanıyıb. Bu sayə dünyanın bir çox ölkələrini də əlavə etsək deyə bilərik ki, bu gün 40-dan artıq parlament bu faciəyə

lazımı qiymətini verib. Biz bunu ermənilərin 1895-ci ildən başladığı qondarma “soyqırım” ilə bağlı kampaniyalarının yekun rəqəmi ilə müqayisə etsək görərik ki, ölkəmiz qısa müddətdə çox böyük nəticələr əldə edib. Bütün bunlar erməniləri narahat edir. Həmin işin nəticələrinə xələl gətirmək üçün ermənilər Xocalı öncəsi cəbhədə təxribata cəhd etdilər.”

“Azərbaycan Prezidenti İlham Əliyev

İsa Həbibbəyli: “Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq”

“Azərbaycan Respublikasının “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci dəfə müzakirə olundu. Müzakirələrin növbəti iclasına saxlanılması bu qanun layihəsinə cəmiyyətdəki böyük marağı özündə əks etdirir”.



Bu barədə “SƏS” qəzetinə açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib və deyib ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan 5 yaşdan, isə məktəbə hazırlıq dövrü başlayır. Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələri öyrənilir.

İ. Həbibbəyli açıqlamasında deyib: “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində həm dünya təcrübəsi öyrənilir, həm də Azərbaycanın realıqları öz əksini tapır. Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin təciliyyəti və onların hansı orqanın tabeliyində fəaliyyət göstərmələri qanun predmeti deyil. Biz Azərbaycan Respublikasında dövlət, özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərməsini vacib sayırıq və bu məsələ də qanun layihəsində hüquqi cəhətdən tənzimlənmişdir. Bütövlükdə, bu qanun Azərbaycanda yeni nəslin hərtərəfli inkişafına özünün lazımı şəraitini yaradacaq, ölkə Prezidentinin bu istiqamətdə apardığı uğurlu siyasətinə öz köməkliliyini göstərəcəkdir”.

R.KAMALQIZI

Azərbaycan Mətbuat Şurasının internet-informasiya resurslarına və sosial şəbəkə istifadəçilərinə müraciəti

Son günlər cəbhə xəttində Ermənistan ordusunun təxribatı nəticəsində baş verən məlum hadisələrlə bağlı Azərbaycan Mətbuat Şurası internet-informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb. MŞ müraciətdə kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyillərdən uzaq durmağı və həssas davranmağı tövsiyə edir.



Müraciətdə qeyd olunur ki, bu il fevralın 26-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində, hərbiçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək, əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların döviyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də, məhz həmin müddətdə hazırlanmışdı.

Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet-informasiya resursları, eləcə də, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək, paylaşım edirlər. Qabardılan cəhət isə, əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda, yerdəki cansız cəsədlər Azərbaycan hərbiçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbiçilərinə məxsus olduğu iddia edilir.

Nəzərə almaq lazımdır ki, övladı, qardaşı və qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən, hansı ağır hissləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də, məhz ağır hisslərə toxunmaq, inamsızlıq aşılamaq “məqsədi” güdürdülər.

Azərbaycan Mətbuat Şurası internet-informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək, Ermənistan tərəfindən döviyyəyə buraxılmış və Azərbaycan hərbiçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırıb.

Müraciətdə bildirilir: “Bir daha bildirik ki, həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu quruma dəqiqləşdirilməsidir”.

Sarkisyanın komandası aprel ayında ki parlament seçkilərində böyük məğlubiyətə uğrayacaqlarını gördüyü üçün əleyhlərinə olan seçki kampaniyasını aşağı salmaq istəyirlər ki, bunun da yolunu cəbhədə gərginlik yaratmaqda görürlər”- deyərək, A. Quliyev vurğulayıb. Azərbaycanın cəbhə xəttində təxribat törətməkdə maraqlı olmadığını deyən A. Quliyev əlavə edib ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə sadıqdır: “Ölkəmizin mövqeyi Prezident İlham Əliyevin dilindən ən yüksək səviyyədə açıqlanıb. Sülh yolu ilə həll prosesi nəticə vermədikdə, Azərbaycan açıq şəkildə ordusunun qurulması, silahlanması istiqamətində aparılan işlərin nəticəsi olaraq hərbi yolu ilə torpaqlarını azad edəcək”.

TƏRS BAXIŞ

Erməni generalının kaftarlıq ekzemplyarından sərsəm iddialar

Yaxud "İsgəndər" in quyruğu var, quyruğu...

Ötən ilin aprel savaşında ordumuz tərəfindən Qarabağ cəbhəsində əldə edilən uğurlarımızın ardınca erməni təcavüzkarlığı azalmayıb ki, artıb. Bu haqda bəzi xatırlatmaları etdikdən sonra yazacam.

Məsələ ondadır ki, məhz həmin ərəfədə işğalçı Ermənistan və separatçı "DQR" rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin gücünü dərk edərək, dərhal Avropadakı və Rusiyadakı ağalarının qucaqlarına atılıb, yeni atəşkəsin əldə edilməsi üçün sızladı, inildedi və yalvardı. Halbuki Azərbaycan Ordusunun inamli irəliləyişi dönməz qətiyyətə söykənmişdi və ermənilər anlamağa başladılar ki, belə davam edərsə, çox qısa zamanda, hətta bir neçə gün içində həm Xankəndimiz olan "stepanakertlərini", həm Şuşamız olan "şuşilərini", həm Ağdamımız olan "aknalarını" və s. işğal altındaki erməniləşdirilmiş "ərazilərini" itirməli olacaqlar. Sadə bir misal gətirərək, bir fakt üzərində dayanmaq istədim. Aprel savaşını günlərində, paytaxt Bakı başda olmaqla, Azərbaycanın bütün bölgələrində gəncər, yaşlılar, hətta qadın və qızlarımız əllərinə üçrəngli bayraq alıb, döyüşə atılmağa hazır olduqlarını bildirdilər. Amma Ermənistanda və Qarabağda, əksinə, "biz kimlərsən şəxsi siyasi maraqlarına görə, başqasının torpaqları uğrunda ölmək istəmirik" şüarları ilə etiraz dalğaları baş qaldırdı. Məhz bu faktın özü hər şeyi açıq-aşkar şəkildə deyir, yaxud göstərir.

Beləliklə, ötən bir ilə yaxın dövr ərzində danışıqlar aparıldı və gözləndiyi kimi, aprel ayında yeni atəşkəs üçün Azərbaycandan çoxsaylı xahişlər edən beynəlxalq siyasi dairələr, həm də onların qucaqlarına atılan ermənilər öz vədlərinə xilaf çıxdılar. Daha dəqiq desək, boş bəyanatlar və sülh çağırışları, vəssalam...

Bir neçə gün öncə, ermənilərin təxribatları nəticəsində, cəbhədə baş verən növbəti gərginlik. Bu haqda isə, əlavə nəyi isə şərh etməyə lüzum görmədim. Çünki ölkə mətbuatında kifayət qədər politoloq, hərbi ekspert rəyləri verildi. Ona görə də, mövzunu yenidən ermənilərin aqressivliyi və anti-



türk millətçiliyi, o cümlədən, şovinstliyi üzərində qurmaq qərarına gəldim. Demək, ermənilərin bir kaftar generalı var - Norat Ter-Qriqoryants. Bu kaftar general 1992-1995-ci illərdə Ermənistanın müdafiə nazirliyinin baş qərargahının rəisi olub. Məsələ heç bunda da deyil. Məsələ ondadır ki, son günlər Ermənistanın siyasi dairələrinə mənsub çaqqalar toplumu yenidən Rusiyadan aldıkları köhnəmiş, ikinci nəsillə məxsus sınıq-salxaq "İsgəndər" raketləri barədə sinələrinə döyə-döyə danışılar və həmin bu Ter-Qriqoryants adlı kaftar general erməni saytlarından birinə verdiyi açıqlamasında iddia edir ki, erməni silahlı qüvvələri Azərbaycana qarşı "İsgəndər" raketlərini yalnız istifadə etmək gücündə deyil, hətta bunu etmək borcundadırlar (!-R.N.). Hələ bu, harasıdır, kaftar erməni generalı başından böyük daha bir iddiaya qapılaraq, bildirir ki, "İsgəndər"ləri Ermənistan deyil, "Artsax" istifadə etməlidir...Bax, budur erməni həyasızlığının kaftar generalı timsalındakı son həddi!!!

Hətta bunun üçün Ter-Qriqoryants "nümünə" də gətirib. O, Rusiyanın müdafiə konsepsiyasının müddəalarından birini "əsas" gətirib. Həmin müddədə deyilir: "Əgər düşmən Rusiyaya hücum edərsə və Rusiya ona qarşı hücumların qarşısını adı silahlar vasitəsilə almaq gücünü itirərsə, bu zaman Moskvanın nüvə silahı işlətmək hüququ yaranır".

Maraqlıdır, məgər Ermənistan ne zamandan sənədi-sübutlu, rəsmi şəkildə Rusiyanın tərkib hissəsinə çevrilib? Düzdür, Ermənistan qeyri-rəsmi şəkildə Rusiyanın əyaləti hesab olunur. Ancaq fakt budur ki, işğalçı dövlətin hüquqi bazasını təşkil edən qanunlar toplumu var və Ermənistan ildə bir dəfə "müstəqillik gününü" bayram edir. Yeni hələlik, Ermənistan rəsmi qayda-

da Rusiyanın tərkibinə keçməyib.

Bu zaman növbəti belə bir sual yaranır: onda nəyə görə Qarabağ məsələsində Ermənistanda, məhz Rusiyanın müdafiə konsepsiyasından istifadə olunmalıdır? Axı dünənə qədər digər kaftar erməni generalı və hərbi-siyasi dairələri iddia edirdilər ki, "İskəndər"lər Ermənistan, ordusunun əmlakıdır? Yoxsa elə deyil?!

Bəli, Ermənistan KTMT-nin üzvüdür, ancaq bunun digər məsələlərə heç bir aidiyyəti yoxdur və burada söhbət Qarabağdan - dünya birliyinin, eləcə də, Rusiyanın da, işğal olunmuş ərazilərimizi Azərbaycanın tərkib hissəsi kimi tanınmasından gedir. Fəqət, erməni generalı iddia edir ki, hətta Qarabağ separatçıları belə, bu raketləri Azərbaycana qarşı istifadə edə bilər. Bax, buna deyərlər düşüklük və sərəməlik, yaxud da aşırı gicbəməlik!!!

Bu qoca kaftar əlavə edir ki, əgər Qarabağdakı ərazilər Azərbaycanın Silahlı Qüvvələri tərəfindən geri alınarsa, onda Ermənistan Azərbaycana qarşı nüvə (?!?!-R.N.) silahını işə salmalıdır. "Niyə də olmasın? Hətta mən bu məsələdə, əminəm ki, nüvə silahı "Artsaxa" verilməlidir və silah oradan atılmalıdır..."-deyə axmaq qoca sərəməyib.

Beləliklə, Ter-Qriqoryants sonda ifrat anti-türk erməniçilik missiyasını aşkar şəkildə etiraf edərək deyir: "Artıq hədəf türklər olmalıdır və bu millətə qarşı nüvə silahı işlədilməlidir..."

Məncə, bu qədər kifayətdir ki, erməni kaftarlarının daxillərindəki həyasızlıqlarının, ifrat dərəcəli anti-türkçülüklerinin, azgınlıqlarının, təcavüzkarlıqlarının və quduzluqlarının şahidinə çevrilənsən. Bu kimi kaftar generalara qalarsa, onlar Azərbaycanda yeni-yeni Xocalı hadisələrini törətmək üçün zəncir çeynəyirlər. Ancaq bu zəncirlər onların laxlayan dişlərini tökəcək və qıçmağa, tək çürük bir diş olsa belə, tapa bilməyəcəklər. Qoy belə quduz kaftarlar öz təxəyyül məhsulları ətrafında istedikləri qədər ulasınlar, çünki yaxın vaxtlarda bu ulartıları yeni-yeni aprel qələbələri kəsəcək. Bu dəfə birdəfəlik və nöqtəsi ilə!

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan Ordusu düşməne layiq olduğu cavabı verdi

Son günlər Ermənistan kəşfiyyat-diversiya qrupu bütün cəbhəboyu təxribatlara cəhdlər göstərir. Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, düşmənin təxribatlarının qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınmış və düşmən itki verərək geri çəkilib. Söhbət etdiyimiz müsahiblərimiz cəbhədəki son durumu şərh edərək, Ermənistanın hərbi qarşudurma gərginləşdirməyə cəhd etdiyini, ancaq ordumuz tərəfindən onlara layiqli cavab verildiyini bildirdilər.

Politoloq Rüstəm Məmmədov:

- İşğalçı ölkə olan Ermənistan çalışır ki, hərbi qarşudurma güclənsin. Azərbaycan Ordusu düşməne layiqli cavab verir. Demək olar ki, cəbhədə gərginlik olması Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Yeni bu, daxili auditoriyaya hesablanıb. Çünki Ermənistan hakimiyyəti seçkilərdə müxalifətə uduza da bilər. Bu baxımdan, cəbhədə gərginlik yaratmaqla gözlənilən uğursuzluğa aradan qaldırmağa ümid bəsləyir. Təxribatlara baxmayaraq güclü, qüdrətli Azərbaycan Ordusu Ermənistanı məğlub etməyə qadirdir. Bunu, aprel zəfəri zamanı olduğu kimi, bu gün də sübut etməkdədir.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- Ermənistanın məqsədi bu gün dünya ictimaiyyətinin fikirlərini Ermənistanda gədən xaos və anarxiyadan yayındırmaqdır. Cinayətkar bir rejim artıq xalq tərəfindən qəbul edilmir. Çoxdandır ki, Sarkisyan rejiminə qarşı Ermənistanda mitinqlər davam edir. Demək olar ki, Sarkisyan öz hakimiyyətini hərbi gücü ilə saxlayır. Məlumdur ki, işğalçı ölkə olan Ermənistanda hər dəfə seçkilər keçiriləndə, qan axıdılır. İndi də Ermənistanda növbəti seçkilər gəlir deyə bütün fikri Dağlıq Qarabağa yönəltmək və ölkə əhalisi arasında qorxu yaratmaq, müharibə adı altında hər hansı bir seçkini ölkədə tənxi salmaqdır. Bu baxımdan, demək olar ki, bu, cinayətkar Sarkisyan rejimi üçün heç də yaxşı qurtarmayacaq. Onların Azərbaycana qarşı törətdikləri təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən çox qətiyyətlə alınıb və onlara layiqli cavablar verilib.

"Kaspi" qəzetinin baş redaktoru İlah Quliyev:

- Son günlər cəbhə bölgəsindən bizi narahat edən xəbərlər gəlir. Müdafiə Nazirliyini məlumatına görə, Ermənistan tərəfi yenə də atəşkəsin tələblərini pozub. Məlum olduğu kimi, aprel ayında Ermənistan seçkilər keçiriləcək. Ermənistanın indiki cinayətkar rejimi çox çətin durumdadır. Demək olar ki, öz ölkəsinin daxilində də bu rejimə heç bir etimad yoxdur. Bu seçkilərdə qalib gəlmək üçün ən müxtəlif təxribat xarakterli metodlardan istifadə edilir. Onlardan biri də cəbhə xəttində gərginlik yaradılması və bununla da, daxili auditoriyanın diqqətini cəbhədə baş verənlərə yönəltməkdir. Ermənistan hakimiyyəti nəinki, dünya ictimaiyyətini, heç öz seçkilərini də aldada bilməz. Çünki Ermənistan ictimaiyyəti qaniçən Sarkisyanın məkrli niyyətini anlayır və ondan qurtulmağa çalışır.

GÜLYANƏ

ABŞ qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb

ABŞ-in Nevada ştatının qubernatoru Xocalı faciəsinə dair bəyanat imzalayıb. SİA-nın verdiyi məlumata görə, bəyanat Nevada ştatının qubernatoru Brayen Sandoval tərəfindən imzalanıb. Sənəddə, onun "Xocalı Anma Günü" münasibətilə imzalandığı bildirilir. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyanatda, Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önemi vurğulanır.

Qeyd edək ki, bu bəyanat, Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanmış ilk rəsmi sənəddir. Respublikaçılar partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.



"Aprel müharibəsinin bütün detalları ortaya çıxmayıb"

"Beynəlxalq vasitəçilər atəşkəsə əməl etmək üçün Qarabağ münaqişəsinin tərəflərinə kömək etməlidirlər". SİA "news.am" a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Ceyms Uorlik deyib. O bilir ki, danışıqlar prosesində irəliləyişə nail olmaq, insanların həyatını xilas etmək üçün atəşkəsə rejiminə hörmət edilməsi, vəziyyəti normallaşdırmaq vacibdir. O, prezidentlərin görüşə razılıq verəcəyinə ümid etdiyini bildirib: "Mən ötən il dekabrın sonunda həmsədrlik postundan gedərkən danışıqlar masasında tərəflər arasında müzakirə imkanı yaradacaq maraqlı təkliflər vardı". Sabiq həmsədr bugünkü aprel müharibəsinin bütün detallarının ortaya çıxmadığını əlavə edib: "Ötən ilin aprelinde biz çoxsaylı itkilərin şahidi olduq, mən hələ bu gün də dəqiq qurbanların sayını bildiyimizdən əmin deyiləm. Artıq sülhün vaxtı gəlib çatıb. Sülh regionda hər şeyi dəyişəcək. Ermənistan üçün isə sülh bütün cəmiyyətin əsasını dəyişəcək".



1 mart 2017-ci il

Ukraynanın təhsil və elm nazirinin birinci müavini BSU-da olub

Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes, nazirliyin Beynəlxalq Əməkdaşlıq və Avropa İntegrasiya İdarəsinin rəisi Anna Novosad, Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişşenko və Ukraynadan gəlmiş digər qonaqlar Bakı Slavyan Universitetində olublar. Qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş, BSU-nun Ukraynanın ali təhsil müəssisələri ilə əlaqələrinin tarixindən, bugünkü vəziyyətindən danışmış. O, çıxışında BSU-da hazırda 11 ölkəyə aid Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini bildirmiş.



N.Əliyeva Ukraynanın rəsmi şəxslərinin müxtəlif dövrlərdə universitetə baş çəkəməsinin, tələbə-müəllim heyəti ilə görüşlər keçirmələrinin tədris prosesinə müsbət təsir etdiyini, ölkələrimiz arasında ki əlaqələrin inkişafında önəmli rol oynadığını deyib. O, buna nümunə olaraq, bu günlərdə Azərbaycanla Ukrayna arasında diplomatik

münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbiri qeyd edib. Bildirib ki, tədbirdə Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə Parlamentlərarası Qrupunun sədri Maksim Kuryaçinin və digər deputatların iştirakı Ukrayna dövlətinin Azərbaycana xüsusi diqqətinin bariz nümunəsi sayıla bilər.

Ukrayna Respublikasının təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunes öz ölkəsində təhsil sahəsində gedən islahatlardan, Azərbaycanla elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə nəzərdə tutulan planlardan danışmış.

BSU-nun prorektoru, professor Rafiq Novruzov BSU ilə Ukraynanın ali məktəbləri arasındakı birgə layihələr barədə məlumat verib.

Görüşün sonunda qonağa BSU-nun 70 illik yubileyinə həsr edilmiş kitab və digər milli hədiyyələr verilib.

Z.ƏLƏDDİNQIZI

YAP Binəqədi rayon təşkilatının hesabat-seçki yığıncaqları uğurla davam edir



Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri çərçivəsində A.Gəraybəyli küçəsi - 73 ünvanlı (102 sayılı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Bədirnisə Quliyeva ərazi ilk partiya təşkilatında hesabat dövrü ərzində görülən işləri diqqətə çatdırıb. İclasda çıxış edən ərazi ilk

partiya təşkilatının üzvləri Səməgül Əliyeva, Sərmayə Daşdəmirova, Gülşən Qasımova sədrin hesabat çıxışına münasibət bildirərək, hesabatı qənaətbəxş hesab edib və təkliflərini irəli sürüblər.

Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Qərara əsasən, ərazi ilk partiya təşkilatının 9 nəfərdən ibarət idarə heyəti, Mailə İsmayılova yeni sədr, Bədirnisə Quliyeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 2 nəfər nümayəndə seçilib.

İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hər zaman məktəbin ictimai tədbirlərdə fəal iştirak etdiyini və məktəbin göstəricilərinin daima yüksək olduğunu vurğulayıb.

ZÜMRÜD

“İslam həmrəyliyinə təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri”

Bu mövzuda Goranboyda seminar-müşavirə keçirilib

Dünən Goranboyda Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinə təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirmiş ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin davam və inkişaf



etdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Nizaməddin Quliyev qeyd edib ki, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması həm islam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcəkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru yolu formalaşdırır. Bu yol dini cəhətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə islamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir.

Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərinə çevrilib. Prezident İlham Əliyev beynəlxalq miqyasdakı global sülh və əməkdaşlıq hərəkatının əsas öncüllərindəndir və sivilizasiyalar və dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

R.NURƏDDİNOĞLU

YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XI konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir. Bu məqsədlə rayon təşkilatı Qazanbarlarının İstismarı İdarəsi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İlk partiya təşkilatının sədri Firuddin Babayev hesabat məruzəsi ilə çıxış edib.



Yığıncaqda YAP Qaradağ rayon təşkilatının məsul işçiləri Ramiz Yusubov, Hacı İbrahimov, Qazanbarlarının İstismarı İdarəsinin reisi Rövşən Qarayev və digərləri çıxış edərək partiya təşkilatının hesabatını qənaətbəxş qiymətləndiriblər.

Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb. Ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

R.HÜSEYNOVA

İnsan Hüquqları və Beynəlxalq Əlaqələndirmə Komitəsi

Azərbaycan Ombudsman İnstitutu, ilk dəfə olaraq, 27 oktyabr 2006-cı il tarixdə Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən Avropanın 9 nüfuzlu Ombudsman İnstitutu sırasında "A statusu" ilə akkreditasiya olunmuş və 2010-cu ildə yenidən akkreditasiyadan keçmək məqsədilə BƏK ilə təsisat arasında müvafiq yanaşmalar başlanmışdır.

"İnsan hüquqlarına dair beynəlxalq əməkdaşlıq" kitabında göstərilir: "Müvəkil Azərbaycan Ombudsman Təsisatının fəaliyyətinin tam şəkildə Paris Prinsiplərinə uyğun olaraq həyata keçirildiyini bir daha diqqətə çatdırılmışdır.

Onu da, qeyd etmək lazımdır ki, BƏK tərəfindən həyata keçirilən akkreditasiya prosesi müəmmadi xarakter daşıyır. Yəni akkreditasiyadan keçmiş Milli İnsan Hüquqları İnstitutları müəyyən intervallardan sonra yenidən akkreditasiyaya tabe edilə bilər. Əgər MİHI-lərin qurulmasının əsasını təşkil edən qanunvericilikdə onun müstəqilliyini şübhə altına alan hər hansı bir dəyişiklik baş vermiş və ya Müvəkilin fəaliyyəti Paris Prinsiplərinin tələblərinə cavab vermirsə, belə olan halda, MİHI-nin statusu aşağı çəkilə bilər. Eyni zamanda, statusu aşağı olan MİHI-lər də, həm onları yaradan qanunvericiliyin, həm də fəaliyyətlərinin Paris Prinsiplərinə uyğunluğunu təsdiq edərək, öz statuslarını yüksəldə bilərlər. Buradan da, görüldüyü kimi, akkreditasiya prosesi davamedici xarakterə malik olmaqla yanaşı, daha çox MİHI-lərin Paris Prinsiplərinə tam uyğunluğunu təmin etmək məqsədi güdür.

Azərbaycan Ombudsman Təsisatı da, Milli İnsan Hüquqları İnstitutu kimi, 2010-cu ildə yenidən akkreditasiya prosesindən keçmişdir. Həmin proses ərzində Azərbaycan MİHI malik olduğu ən yüksək status olan A statusunu qorumuş və eyni zamanda, o, qanunvericiliyin həm də fəaliyyətinin tam şəkildə Paris Prinsiplərinin tələblərinə cavab verdiyini sübut edə bilmişdir.

Belə ki, Beynəlxalq Koordinasiya Komitəsinin Akkreditasiya



üzrə Alt Komitəsi 18 ay ərzində institutun yenidən akkreditasiyası ilə bağlı təsisatla yazışmalar aparmışdı. Yazışmanın məqsədi Müvəkilin fəaliyyətinin insan hüquqları təsisatlarının insan hüquqları müdafiəsi və təbliği sahəsində əsas vəzifələrini özündə əks etdirən Paris Prinsiplərinə uyğunluğunun yoxlanılması və əldə olunan nəticələr əsasında müvafiq statusla yenidən akkreditasiya olunmasından ibarət idi."

Həmçinin, geniş məlumat Milli Preventiv Mexanizm (MPM) qrupunun fəaliyyəti, insanların öz iradəsi ilə tərək edə bilmədikləri yerlərə başçəkmələri, bu müəssisələrdə aparılan araşdırma və monitorinqlər, müəssisələrin rəhbərlərinə verilən tövsiyələr haqqında məlumat vermişdi. MPM qrupunun yüksək səviyyəli fəaliyyətinin daha aydın nümayiş etdirilməsi üçün bir neçə araşdırma və əldə olunmuş nəticələr sənədlə sübut kimi təqdim olunmuşdu.

Azərbaycan MİHI-nin statusu ilə bağlı aparılan yazışmalar ilə yanaşı, eyni zamanda, Müvəkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Milli İnsan Hüquqları ilə iş üzrə Beynəlxalq Koordinasiya Komitəsinin iclaslarının birində çıxış edərək, Azərbaycan Ombudsman Təsisatının fəaliyyətinin Paris Prinsiplərinə tam uyğunluğu barəsində faktlara əsaslanan nümunələr təqdim etmişdi. Onun bu çıxışı tədbir iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdi.

Beləliklə, iki qurum arasında

aparılan yazışmalar və təqdim olunmuş məlumatlar nəzərə alınaraq, 26-30 mart 2012-ci il tarixində keçirilən BƏK-in Akkreditasiya üzrə Alt Komitəsinin iclasında, Azərbaycan Ombudsman Təsisatı yenidən akkreditasiya prosesini keçərək, A statusunu saxlamış və bununla da, öz fəaliyyətini Paris Prinsiplərinə tam uyğun apardığını bir daha sübut etmişdi.

Bundan əlavə, BƏK tərəfindən ən çox üzərində dayanılan məsələlərdən olan Ombudsman və MPM qrupunun öz mandatı çərçivəsində Paris Prinsiplərinə uyğun müstəqil şəkildə fəaliyyət göstərdiyi və bu işin təkmilləşdirilməsi üzrə, müntəzəm olaraq, tədbirlər görülməsinə davam edildiyi də diqqətə çatdırılmışdı.

Adıçəkilən kitabda qeyd edilir ki, BƏK-in əsasnaməsinə uyğun olaraq, Milli İnsan Hüquqları İnstitutlarının akkreditasiya məsələsi davamlı xarakterə malik olduğu üçün Akkreditasiya üzrə Alt Komitənin üzvləri Milli İnsan Hüquqları İnstitutlarının fəaliyyətində Paris Prinsipləri ilə ziddiyyət təşkil edən bir səbəb olduğu qənaətinə gələrərsə, aidiyyəti institutun Paris Prinsiplərinə uyğunluğunu yenidən nəzərdən keçirə bilərlər. 2014-cü il mart ayında İnsan Hüquqları Şurasında Müvəkilin BƏK-in katibliyinin etirazına baxmayaraq, erməni hərbciləri tərəfindən işğal olunmuş torpaqlarda öldürülən azyaşlılarla bağlı qaldırıldığı məsələ Akkreditasiya üzrə Alt Komitədə Azər-

baycan Ombudsmanının sanki dövlətin maraqlarını müdafiə etməsi və bu səbəbdən, müstəqil olmaması ilə bağlı narahatlıq yaratmışdı. Bunu əsas gətirərək, sözügedən komitə Azərbaycan Ombudsman İnstitutunun fəaliyyətinin Paris Prinsiplərinə uyğunluğunun yenidən yoxlanılmasına qərar vermişdi. Ancaq 2014-cü ilin oktyabr ayında komitə tərəfindən təsisata ünvanlanan suallara verilən dolğun cavablar, bir daha təsdiq etdi ki, Azərbaycan Ombudsman İnstitutu müstəqil şəkildə fəaliyyət göstərməkdədir və onun fəaliyyəti tamamilə təsdiq edirdi ki, İnsan Hüquqları üzrə Müvəkil (Ombudsman) haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanunu uzun ille-

nə" dair Cenevrə Konvensiyasına və digər beynəlxalq hüquqi sənədlərə, habelə, BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının münafişinin sülh yolu ilə həllinə dair müvafiq qətnamələrinə riayət olunmamasının nəticəsidir.

Azərbaycan Ombudsmanı Uşaq Hüquqları haqqında Konvensiyaya uyğun olaraq, preventiv tədbir və mexanizmlərin qəbul edilməsini və təbliğini uşaqların hər cür zorakılıq və ayrı-seçkilikdən müdafiəsi, uşaqlara qarşı cinsi istismar və cismani cəzanın yolverilməzliyi, məcburi köçkün, qaçqın, əsir düşmüş, əlilliyi olan, zorakılığa və insan alverinə məruz qalmış uşaqların müdafiəsi, uşaqların özlərinin uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa və sülhün təbliği üzrə fəaliyyətə cəlb olunması, bu sahədə informasiya və təcrübələrin daha sürətlə yayılması baxımından maraqlı olan tərəflərin milli şəbəkəsinin yaradılması ilə bağlı təkliflər irəli sürmüşdü.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, İnsan Hüquqları Şurasının 25-ci sessiyasında "Soyqırımının qarşısının alınmasına dair Konvensiya"nın 65-ci il-dönümü münasibətilə bu mövzuda həm ölkələrin, həm də Milli İnsan Hüquqları Təsisatlarının bəyanatlarına da yer verilmişdir. Həmin mövzu ilə əlaqədar Müvəkilin yazılı bəyanatı qurumun rəsmi sənədləri sırasına daxil edilərək, internet sahəsinə yerləşdirilmişdir.

Ümumiyyətlə, İHŞ ilə əməkdaşlıq çərçivəsində Müvəkil ölkəmiz üçün aktual və önəmli olan bir çox məsələləri gündəmə gətirə bilmiş, qarşıda duran problemlərin həlli istiqamətinə təsisatın gördüyü işlər barəsində dünya ictimaiyyətini məlumatlandırmışdır.

Müvəkil İHŞ-nin 2015-ci ilin mart ayında baş tutmuş növbəti 28-ci sessiyasında "Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı interaktiv müzakirələr"də iştirak edərək, şifahi bəyanatla dünya ictimaiyyəti qarşısında çıxış etmişdir. O, bəyanatında insan hüquqlarının ayrılmaz tərkib hissəsini təşkil edən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində aidiyyəti dövlət qurumları, QHT, vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərdiyini, onların problemlərinin diqqət mərkəzində saxlandığını bildirmişdir. O, bu qəbildən olan şəxslər də daxil olmaqla, sosial vəziyyətindən asılı olmayaraq, bütün insanlara bərabər hüquqlar və imkanlar verilməsinin, ayrı-seçkilikə yol verməmək prinsipinin zəruriliyini, bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. Müvəkil, eyni zamanda, əlillik vəziyyətinin yaranma səbəblərinə də toxunaraq, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində, 50 mindən çox insanın əlil olduğunu vurğulamışdır. Müvəkilin bu şifahi bəyanatının videoçarxı BMT-nin rəsmi internet sahəsinə yerləşdirilmişdir.

Müvəkil Azərbaycanlı məktəblilər 9 yaşlı Farizin erməni hərbi snayperinin açdığı atəş nəticəsində və 13 yaşlı Aygünün erməni hərbciləri tərəfindən öldürüldüyünü bildirmişdir. O, eyni zamanda, "Fövqəladə hallarda uşaq hüquqlarının müdafiəsi" mövzusunda keçirilmiş Beynəlxalq Konfransda müharibə vəziyyətində uşaqlara təxirəsalınmaz yardımın təmin edilməsi ilə bağlı Bakı Bəyannaməsinin qəbul edildiyini diqqətə çatdırmışdır.

Müvəkil bildirmişdi ki, müharibədə uşaqların hüquqlarının pozulması BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, "Mii-

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

1 mart 2017-ci il

“Müxalifət işğalçı Ermənistanla əməkdaşlıq edir”

Teyyub Qənioğlu: “Əslində, belə satqınlara azərbaycanlı demək olmaz”

Bu, bir faktdır ki, dağıdıcı müxalifət partiyası sədrləri və onların təsiri altında olan qəzetlər bilərəkdən və ya bilmərəkdən işğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər.

Yeni işğalçı Ermənistan Azərbaycanı qarşı anti-təbliğat kampaniyası aparmasında AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılinin və eləcə də, “Azadlıq” qəzeti və eyniadlı saytın Azərbaycan dövləti əleyhinə səsləndirdiyi və yazdığı şər-böhtandan istifadə edir. Bu isə, AXCP sədri Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılinin satqın və xəyanətkar simalar olduğunu bir daha ortaya qoyur. “Təkamül” Partiyasının sədri Teyyub Qənioğlu “SƏS” qəzetinə açıqlamasında bildirdi ki, müxalifət düşürgəsində fəaliyyət göstərən partiya sədrlərinin millətin və dövlətin əleyhinə Ermənistanın maraqlarına xidmət edən dezinformasiyalar yay-



maları, satqınlıqdan başqa bir şey deyil: “Təbii ki, bizim mənfur düşmənimiz olan ermənilər daima Azərbaycan haqqında dezinformasiyalar yayırlar, həqiqəti özündə əks etdirməyən fikirlər irəli sürürlər. Yeni özlərinin işğalçılıq siyasətinə don geyindirmək istəyirlər. Azərbaycanın müxalifət liderlərinin həqiqətə uyğun olmayan informasiyalardan istifadə edib guya ki, ölkə hakimiyyətinə qarşı mübarizə aparmaları, əslində, dövlətə və millətə qarşı mübarizə aparmağa bərabər olan bir haldır. Bu baxımdan da, onların yanlış yolda olduqlarını hesab edirəm”.

“Müxalifət liderlərinin işğalçı Ermənistanın maraqlarına və mənafeyindən çıxış etmələrinin bir növü Ermənistan xüsusi xidmət orqanlarında işləmələri kimi də qiymətləndirmək olarmı?” sualına cavab olaraq T.Qənioğlu bildirdi ki, deməzdim ki, açıq şəkildə müxalifət liderləri Ermənistan xüsusi xidmət orqanlarına xidmət edirlər: “Amma de-

zinformasiyaya əsaslanıb, hər hansı bir iftira xarakterli məlumatların yayılması dolayısı yolla elə düşməne xidmət etməyə bərabərdir”.

“Xaricə mühacirlik edən müxalifət şəxsləri sonradan müxtəlif ölkələrdə Azərbaycanın milli maraqlarına zərbə vuran addımlar atırlar. Nəyə görə azərbaycanlı öz azərbaycanlısına qarşı düşmən kəsilməlidir” sualına cavab olaraq T.Qənioğlu bildirdi ki, istənilən halda, ölkəni hansısa səbəbdən tərk etmələrinə əsaslı olmayaraq, onların xaricdə yaşayaraq öz ölkəsi haqqında xoşagəlməz fikirlər səsləndirmələri qəbul olunan hal deyil: “Yaxşı olardı ki, həmin şəxslər bu cür hərəkətlərindən əl çəksinlər. Demək olar ki, xaricdə yaşayan həmin şəxslərin qarşısına həmin xarici qüvvələr tərəfindən müəyyən şərtlər qoyulur və bu və ya digər şəkildə də onlara maliyyə yardımları göstərilir. Bunun da müqabilində Azərbaycana qarşı qərəzli mövqə nümayiş etdirirlər. Əslində, belə satqınlara azərbaycanlı demək olmaz”.

GÜLYANƏ



Əvəz Temirxandan “park gedişi”

SAMİR

Nərimanov Parkının xüsusi özəllikləri var. Kənddən Bakıya ilk dəfə gələn, qara kostyumu ağ “krasovka” ayaq-qabbıllarla geyinən gənclərdən tutmuş əlində 20 qəpiklik tumlarla ağzını marçıldada-marçıldada dövrə vuran “şikar”lar bu parka özünəməxsus “gözəllik” verir. Sabıqlar isə Nərimanov Parkının daimi, “sədaqətli” sakinləridirlər. Maşallah, sağda-solda çayxanalar... Bir çaynıq qaynayıb suyun başına 5-6 nəfər yığılıb saatlarla danışıq, kimin ağlına nə gəlsə, danışıq.

Qırıqdan seyr etmək pis deyil, insanda şüurla nitqin rabitəsinin, əlaqəsinin necə qırıldığına şahid olmaq elə də pis deyil. Ən azı, sabıqların bugünkü iş-tahasına baxıb, imkanlarını, ağılı, savadını dəyərləndirə bilərsiniz. Lap elə ALP sədri Əvəz Temirxan. Ömrü boyu evlənməyib, subay adamdır, səhər tədən evdən çıxar, gecə yarısı qayıdır. Qoltuğundakı qara papka ilə Nərimanov Parkının bütün dəlmə-deşiklərinə girir, müştəri axtarır, kiməsə heç olmasa, boşanmaq ərizəsindən-zaddan lazımdır, ya yox!? Lələ Şövkətə görə ömrünü bada verən, illərini xəzan kimi göyə sovuran, saç ağardıb diş təkən, dizlərini, qollarını taqətdən salan Əvəz üçün başqa nə çıxış yolu qalır ki!? O da İsa, Əli, Mirmahmud, İlqar, Sərdar, Rəsul, Sülhəddin, Cəmil, Arif kimi prezident olmaq istəyir. Adam bir şeyi arzulayanda arşınına baxmazmı, ayağını uzatmaq üçün yorğanına fikir verməzmi, öz potensialını, lap elə deyək ki, partiyanın “güc”ünü, sosial imkanlarını nəzərdən keçirməzmi? Hay-hay... İndi biri də peyda olub-Valeh İbadov, vaxtilə Elçibəyin çıxışlarından “örnek” götürən Valeh İndi Ə.Kərimlidən “təsir”lənib. O da prezident olmaq istəyir və deyir ki, Hindistandan Avropanın Qərbinə, Antraktidadan Şimal qütbünə, ABŞ-dan Sibire, Çinə qədər hamısını işğal edib böyük dövlət yaradacam. Yadıңызdarsa, Elçibəyin bu tip yarımçıq bəyanatları sayəsində ölkəmiz necə təklənmişdi.

Xülasə, sosial şəbəkələrdən qətiyyətlə xəbərsiz olan, kompüterini yandırmaq-söndürməyi belə bilməyən, Avropa Şurası ilə Avropa İttifaqını səhv salan, müxalif partiya sədri kimi əlində bir möhürü, bir ştamplı olan Əvəz saytlardan birinə açıqlama verib ki, L.Şövkət siyasətə qayıdır. Paho, lap o “Bəxt üzüyü” filmindəki fraqment yadıma düşdü: “Qoymayın ayaq, buraxın, üstümə İRASİM gələr...”. Şəksiz, Lələnin icazəsi olmasa, Əvəz mətbuatı belə bir açıqlama verməz. Hərçənd ki, bu açıqlamanı verib, o zaman maraqlı hadisələrin şahidi olacaşıq. Rəhmətlik dədem demişkən, Lələ duxturun (doktor) iynələrdən hansı partiya sədrləri “məst” olacaq, hansıları yatağa düşəcək, kimlər onun dərmanına öz xəstəliyini rəva biləcək, ya yox, bunu zaman göstərəcək. Fakt olan budur ki, 66 yaşında bir adamın, 25 ildir nəinki siyasətdə, heç küçədə belə gözə dəyməyən birinin sözünün kəsəri öz evindən kənara çıxma bilməyəcək. Bir dəfə gəldin, biabır oldun, indi də gəlib nə olacaqsan? Ən əsası, cəbhəçilər, AXCP farağatda dursun, L.Şövkət Ə.Kərimlini çox yaxşı tanıyır, eger üzə gəlsələr, ikincinin gizli “blef”ləri üzə çıxacaq. Vaxtilə “malçık” deyə müraciət etdiyi Ə.Kərimlini... Köhnə, qara “31”lə göz qaytaran Lələ gedə biləcəyi qədər yeriyib, qaçıb, tənəffüs olub yerə də yıxılıb. Amma kim nə deyirsə, desin, mənəcə, Əvəz iki-üç nəfər tanışi ilə oturub parkda, danışıq, əsəbiləşib, L.Şövkətə zəng vurub, belə bir açıqlama verib. Yeni real heç nə yoxdur, bu “park gedişi”dir və əlahiddə bir şey deyil. Dağ görünür, bələdçi kimə lazımlı?

Dağıdıcı müxalifət cəbhədəki gərginlikdən necə istifadə etməyə çalışır?

Fevralın 24-dən 25-ə keçən gecə erməni silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı və düşmənlə layiq olduğu cavab verildi. Mühərribə itkisiz olmur, 5 şəhid verdik. Erməni tərəfinin verdiyi itkilər isə bundan dəfələrlə çoxdur. Hərbi qulluqçularımızın qəhrəmanlıqları sayəsində düşmən tərəfi növbəti dəfə sarsıdıcı zərbələri aldı, erməni postları dağıldı, xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi.

Erməni mətbuatı yazır ki, Yerevan-da xəstəxanalar ölümlər və yaralılarla doludur. Ötən ilin aprel əməliyyatları zamanı da xalqımızın fədakarlığının şahidi olmuşduq, hər kəs əlinə silah alıb, döyüşməyə hazır olduğunu bəyan edirdi. Yüzlərlə itki verən düşmən yenidən əl-qol açmağa cəhd edir, ancaq bu gün də hərbiçilərimiz onlara lazımı cavab verirlər. İnsanlarımız, hər zaman olduğu kimi, bu gün də dövlətimizin yanında olduqlarını bəyan edirlər və həmişə də belə olacaqdır! Bəs dağıdıcı müxalifət bu haqda nə düşünür? Nə üçün Azərbaycanın dağıdıcı müxalifəti nəzərətlərində olan mətbu orqanlarda düşmənin məğlub olması ilə bağlı material da dərc etmir? Dağıdıcı müxalifət dövlətə dəstək vermək əvəzinə, anti-Azərbaycan fikirlər dərc edirlər, səsləndirirlər? Digər tərəfdən dağıdıcı qrupların “lider”ləri cəbhədə baş verənlərdən narahatdırlarmı? Fakt budur ki, cəbhədə baş verənlərdə Azərbaycan dövlətini ittiham etmək, şər-böhtan atmaqla erməni dəyirmanına su tökmürlərmi? Ermənipərəst qüvvələrin köləsi olduqlarını bir daha təsdiq etməirlərmi?

AXCP sədri Ə.Kərimlinin nəzərətlərində olan, şər-böhtan rüporuna çevrilən “Azadlıq.info” xaricdə baş verən



hansısa lazımsız olayı mənsəyə çıxarır, ancaq şəhid olmuş əsgərlərimizlə bağlı bircə cümlə belə dərc etmir, rəsmi dövlət qurumlarının mövqeyini işıqlandırmır. Əksinə, mətbu orqanlarında daxili düşmənlərimizə meydan verir ki, anti-Azərbaycan fikirlər səsləndirsinlər. Yerli-yersiz bir çox məsələlərə sosial şəbəkələrdə, “Azadlıq.info”da “münasibət” bildiren Ə.Kərimlinin cəbhədəki baş verənlərlə bağlı heç bir narahatlığını görmədik. Bu körpə “siyasət”çi başa düşür ki, cəbhədə vəziyyət nə qədər pisləşsə də, ermənilərə cavab verən və yaranmış vəziyyəti tam nəzərətlə götürməyə qadir olan ordumuz var. O ki qaldı, ölkəmizdə xaosun baş verəcəyinə ümid etmək, bu, sadəcə, arzu olaraq uzun illərdir müxalifətin gözündə qalır. Xalq-iqtidar birliyi olan ölkədə heç vaxt xaos olmur. “Azadlıq.info”da fevralın 28-də dərc edilən “Sarkisyan: “başqa yanaşma ola bilməz” başlıqlı yazıda Ə.Kərimli özünün ermənipərəst mövqeyini açıq şəkildə ifadə etmiş oldu. Yazıda Sarkisyanın anti-Azərbaycan fikirlərinə geniş yer ayıran “Azadlıq.info” nədənsə, bu məsələ ilə bağlı dövlətimizin mövqeyini işıqlandırmayıb, heç bir ekspert rəyini verməyi lazım bilməyib.

“Milli-Strateji Düşüncə Mərkəzi”nin sədri İ.Qəmbər son günlər Müsavatın guya “aktiv”ləşməsinə şübhələndirərək, daha çox xarici qüvvələrin maraqlarına xidmət edən fikirlərlə çıxış edir.

Onun istintaqa çağırılması, “siyasi mühacir” biznesinə görə qanun qarşısında izahat verməsi sıradan məsələ deyil. Güman edirik ki, illərdir gənclərimizi pul müqabilində xaricə “siyasi mühacir” adı altında göndərən İ.Qəmbər qanun çərçivəsində müəyyən olmuş məsuliyyətdən cənnət qurtara bilməyəcək. Cəbhədə baş verənlərlə bağlı heç bir mövqə sərgiləməyən İ.Qəmbər, nədənsə, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycan əleyhinə yönələn istənilən fikrinə münasibət bildirməyi özünə borc bilir. Bu tip təqaüdü “siyasət”çilər düşünür ki, xalq erməni təxribatlarının qarşısını alarkən, şəhid olmuş şəhidlərinə görə məyusdur. Ancaq düşünə bilmirlər ki, hər bir şəhid minlərlə insana mübarizlik əzmi verir, xalqımızın iradəsini daha da möhkəmləndirir.

SAMİR

Levon Zurabyan: “Ermənistanı uzunmüddətli fəlakətlər gözləyə bilər”

Fevralın 24-də baş verənlər aprel döyüşlərinin davamı idi”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Erməni Milli Konqresi müxalif fraksiyasının rəhbəri, deputat Levon Zurabyan deyib. “Fevralın 24-dən 25-ə keçən gecə cəbhədə baş verənlər ciddi nəticələrə gətirib çıxara bilərdi. Bu hadisə göstərdi ki, vəziyyət yenidən tamamilə nəzərətləndirilməlidir. Ermənistan tərəfi tez bir zamanda adekvat addımlar atmasa, bizi uzunmüddətli fəlakətlər gözləyə bilər”- deyərək, deputat əlavə edib.



Universal Dövri İcmal prosesində iştirak

İnsan Hüquqlarının səmərəli müdafiəsində həyata keçirilən təsirli mexanizmlərdən biri də Universal Dövri İcmaldır (UDİ). "İnsan hüquqlarına dair beynəlxalq əməkdaşlıq" kitabında göstərilir: "UDİ prosesi aşağıda göstərilən mənbələrdən alınan məlumatlar əsasında həyata keçirilir:

* Dövlət tərəfindən təqdim olunan hesabat;

* BMT-nin saziş qurumlarının sənədləri əsasında BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanmış ümumiləşdirici məlumat;

* BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanmış Milli İnsan Hüquqları İnstitutlarının, Qeyri-Hökumət Təşkilatlarının və akademik institutların təmin etdikləri məlumatların xülasəsi.

Azərbaycan da, İnsan Hüquqları Şurasına üzv olmaqla, UDİ prosesində iştirak etmək öhdəliyini öz üzərinə götürmüş oldu. Beləliklə, UDİ prosesinin əsas iştirakçılarından biri olaraq, Azərbaycan Ombudsman İnstitutu tərəfindən İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli 5/1 sayılı qətnaməsinə əsasən, UDİ mexanizmi üzrə müvafiq məruzə hazırlandı və aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərildi. Həmin sessiyada Azərbaycanın İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabat, bütövlükdə uğurlu hesab edildi. Sessiyada iştirak edən dövlətlərdən 40-dan çoxu öz çıxışlarında Azərbaycan Ombudsman Təsisatının yaranması və fəaliyyətini, həmçinin, İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP-nin) qəbul olunmasını müsbət təcrübə kimi qeyd etdi.

UDİ üzrə dövlətin hesabatının yüksək səviyyədə hazırlanması, həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin icmal haqqında dolğun informasiyaya malik olmalarının təmin edilməsi, ən əsası isə, hesabatın tərtib olunması qaydaları və hazırlanması üsulları ilə tanış etmək məqsədilə Müvəkkil tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələrinin və bu sahədə tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə ardıcıl tədbirlər keçirilmişdir.

İnsan Hüquqları Şurasının UDİ üzrə növbəti iclası 4-6 fevral 2009-cu ildə keçirilmişdir. Həmin iclasda UDİ üzrə Azərbaycanla bağlı hesabatın dinlənilməsi prosesində Azərbaycan Ombudsman İnstitutu İnsan Hüquqları üzrə Milli Təsisat qismində təmsil olunmuşdu. Orada səsləndirilən tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan Müvəkkil 10-11 noyabr 2010-cu il tarixində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa, Mərkəzi Asiya və Amerika bölməsinin rəhbəri Cianni Maqazzeni, BMT-nin İnsan Hüquqları üzrə Ali

Komissarlığının Cənubi Qafqaz ölkələri insan hüquqları üzrə müşavirinin vəzifəsini icra edən Drağan Laloşeviçin iştirakı ilə müzakirələr təşkil etmişdi".

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Universal Dövri İcmal Mexanizmi çərçivəsində Azərbaycan Respublikasının 4 fevral 2009-cu ildə təqdim etdiyi məruzəsinə dair tövsiyələrin icrası ilə bağlı Müvəkkil tərəfindən əlavə məruzə hazırlanmış və aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərilmişdir.

UDİ üzrə, ümumilikdə, Azərbaycana münasibətdə 32 bənddən ibarət tövsiyələr bildirilmişdir. Tövsiyələrə Azərbaycan Respublikasının cavablarında onlardan 25-nə müsbət münasibət bildirilmiş, 2-si qəbul edilməmiş, 5-i isə qismən qəbul edilmişdir.

UDİ prosesi üzrə müstəqil monitorinq mexanizmi qismində çıxış edən Müvəkkil tövsiyələrin müzakirəsi məqsədilə göstərilən çatışmazlıqların hər birinin araşdırılaraq, birgə səylərlə qısa müddət ərzində aradan qaldırılması üçün görüləcək tədbirləri müəyyənləşdirmək üçün hesabatın tərtib olunmasında iştirak etmiş dövlət qurumlarının, həmçinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə, müntəzəm olaraq, birgə məsləhətləşmələr keçirmiş və nəticədə, tövsiyələrin əksəriyyətinin uğurlu icrasına

vətəndaş cəmiyyətinin nümayəndələrinin də iştirak etdiyi toplantılar və təlim görüşləri təşkil edir. Çünki sözügedən mexanizmlə bağlı lazımı bilik və təcrübəyə malik olmama bundan irəli gələn işin səmərəli qurulmasında bir sıra çətinliklər törədir. Bu səbəbdən həm BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ölkədəki nümayəndəliyi ilə, həm də UDİ prosesi üzrə ixtisaslaşmış ekspertlərin iştirakı ilə təlim iclasları təşkil olunur, həmin iclaslara vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və aidiyyəti dövlət qurumlarının nümayəndələri dəvət olunur. Müvəkkilin UDİ prosesində aktiv iştirakı və eyni zamanda, onun bu sahədə apardığı maarifləndirici tədbirlər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan Hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov tərəfindən də yüksək qiymətləndirilmişdir.

V.Şkolnikov adıçəkilən Paktın Əlavə Protokol üzrə Ombudsman Təsisatı tərəfindən paralel hesabatın hazırlanaraq, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinə göndərilməsini təqdir etmiş və həmin hesabatın artıq komitənin rəsmi saytında yerləşdirildiyi bildirilmişdir.

UDİ prosesi nəticəsində, irəli sürülən tövsiyələrin icrası vəziyyətini diqqətdə saxlayan Müvəkkil onların səmərəli icrasının təmini



A

zərbaycan da, İnsan Hüquqları Şurasına üzv olmaqla, UDİ prosesində iştirak etmək öhdəliyini öz üzərinə götürmüş oldu. Beləliklə,

UDİ prosesinin əsas iştirakçılarından biri olaraq, Azərbaycan Ombudsman İnstitutu tərəfindən İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli 5/1 sayılı qətnaməsinə əsasən, UDİ mexanizmi üzrə müvafiq məruzə hazırlandı və aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərildi"

nail olunmuşdur.

Tövsiyələrin icrası sahəsində Müvəkkil fəaliyyətini müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti ilə, xüsusilə də, QHT və icmalarla qarşılıqlı əməkdaşlıq əsasında şəbəkə şəklində həyata keçirmişdir.

Adıçəkilən kitabda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti 30 aprel 2013-cü ildə keçirilmiş ikinci UDİ zamanı isə, ümumilikdə, 162 tövsiyə qəbul etmiş və məhz baxış müddətində təqdim edilmiş bütün tövsiyələr, xüsusilə, nəzərə alınmışdır. Azərbaycan hökuməti bəzi tövsiyələr istisna olmaqla, bütün digər tövsiyələri tam və ya qismən qəbul etmişdir.

Müvəkkil UDİ prosesinin daha yaxından öyrənilməsi məqsədilə

məqsədilə müvafiq dövlət qurumlarının və QHT-lərin iştirakı ilə müzakirələr təşkil etmişdir. İnsan hüquqları sahəsində yeni mexanizm olan UDİ prosesi davamlı bir proses olduğundan Müvəkkil, müntəzəm olaraq, bu tövsiyələrin icrası vəziyyətini monitorinqini aparır. Onu da qeyd etmək lazımdır ki, Müvəkkil UDİ üzrə aralıq hesabatının hazırlanmasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə iş aparmışdır.

2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında BMT-nin Universal Dövri İcmal (UDİ) prosesi çərçivəsində QHT, vətəndaş cəmiyyəti üzvləri və media tərəfindən Azərbaycan da insan hüquqlarının icrasının

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDİF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

bağlıdır.

Xarici İşlər Nazirliyinin bu sahədə əsas nəzarət orqanı olduğu, müstəqil monitorinq mexanizminin isə Müvəkkil tərəfindən aparıldığı bildirilmişdir. UDİ üzrə dövlətin hesabatının yüksək səviyyədə hazırlanması məqsədilə, eyni zamanda, həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin icmal haqqında dolğun informasiyaya malik olması üçün Ombudsman beynəlxalq ekspertlərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilmişdir.

UDİ prosesi ilə bağlı verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqi aparılmış, vətəndaş cəmiyyəti təsisatlarının bu prosesdə iştirak etdiyi, insan hüquqları sahəsində QHT-lərin alternativ hesabatlar hazırladığı diqqətə çatdırılmışdır.

Müvəkkil İHŞ-in sessiyasında UDİ üzrə Azərbaycanla bağlı hesabatın dinlənilməsi prosesində iştirak etdiyini, sessiyanın işinə, həmçinin, hökumət nümayəndə heyəti ilə yanaşı, Azərbaycandan olan bir sıra QHT-lərin nümayəndələrinin də qatıldığını və bu qurumların öz alternativ məruzələrini təqdim etdiklərini vurğulamışdır. Ombudsman QHT-lərin öz fəaliyyətlərini könüllülük əsasında qurulmasının vacibliyini, könüllülük mədəniyyətinin daha da təkmilləşdirilməsinin zəruriliyini qeyd etmişdir.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Artroz: "kilidlənmiş" oynaqların açılması

O ynaq toxumasının degenerasiyası və distrofiyası ilə xarakterizə olunan artrozun səbəbləri əsasən artıq çəki, oynaqların yüklənməsi, allergik reaksiyalar, travma və infeksiyalardır. AZƏRTAC xəbər verir ki, xəstəliyin gedişi və formasından asılı olaraq ən xırda oynaqlardan tutmuş fəqərəarası disklərə qədər zədələnmə baş verə bilər. Lakin artroz əsasən iri oynaqlarım - bud-çanaq, diz və topuq oynaqlarını əhatə edir.



Xəstələr axşam saatlarında güclənən və dincələndə sakitləşən ağrıdan, hərəkətin 37-37,5 dərəcəyədək yüksəlməsindən şikayətlənirlər. Sonrakı mərhələdə oynaqlarda çox kəskin ağrılar yaranır, hərəkət tam məhduqlaşır və oynaqlar sanki "kilidlənir."

1 xörək qaşığı qara qarağat yarpaqları 500 ml qaynar suda 2-3 saat dəmlənir, dəmləmə iki-üçqat tənzifdən süzülərək gündə 3-4 dəfə 1 çay qaşığı ilıq şəkildə qəbul edilir.

1 xörək qaşığı mercangilə yarpaqları xırdalanır, üzərinə 1 stəkan qaynar su əlavə olunaraq vaxt ocaqda qaynadılır və 17-20 dəqiqə soyudulur. Bişirmə soyuyandan sonra süzülür və gün ərzində kiçik qurtumlarla içilir.

1 çay qaşığı zəncirotu və kökləri xırdalanıb qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilir, vaxt ocaqda 10-15 dəqiqə qaynadılır, soyuyandan sonra iki-üçqat tənzifdən süzülür, 5-7 gün müddətində gündə 4-5 dəfə 1 çay qaşığı içilir.

2 xörək qaşığı quru və xırdalanmış ayrığıotu kökümsovlarının üzərinə 625 ml qaynar su əlavə olunur, vaxt ocaqda qaynama dərəcəsinə çatdırılır, bişirmənin dördübir hissəsi buxarlana qədər qaynadılır, soyudulur və süzülür. Gün ərzində 2-3 dəfə 2 xörək qaşığı qəbul edilir.

"Telekom" Çempionlar Liqası ilə vidalaşdı

Fevralın 28-də Bakının qadınlardan ibarət "Telekom" voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində sonuncu oyununu keçirib. AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi "Sərhədqçi" Olimpiya İdman Mərkəzində İtaliyanın "Konegliano" komandasını qəbul edib. İspaniyalı baş hakim Mario Bernaolanın idarə etdiyi oyunda İtaliya təmsilçisi 3:0 hesablı qələbə qazanıb. "Telekom" qrup mərhələsində keçirdiyi bütün görüşlərdən məğlub ayrılıb və Çempionlar Liqası yarışlarında iştirakını dayandırılıb.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Yabirli Rəna Kamran qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

ADPU-nun İbtidai təhsil fakültəsinin birinci kurs tələbəsi Qurbanəliyeva Könül Məcüd qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

ADPU-nun Psixologiya-korreksiyaedici hazırlıq ixtisasının tələbəsi Ekrem Koyanın adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Başağlığı

"SƏS" qəzetinin Baş redaktoru Bəhruz Quliyev kollektiv adından Təmraz Tağıyevə əzizi

İbrahim Tağıyevin

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin!

YAP Qadınlar Şurasının sədri, Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Təmraz Tağıyevə əzizi

İbrahim Tağıyevin

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin!

SƏS

Son səhifə

1 mart

"Binqo+8"dən 8 ədəd 10 000 manatlıq 8 mart hədiyyəsi!

Yanvar ayının ilk üç həftəsində lotereyalarda qeydə alınan üç "Cek Pot" uduşu 2017-ci ilin uduşlarla zəngin olacağından xəbər verirdi və budur, "5/36" lotereyasının 6 fevral tarixli tirajında 16.839 manat məbləğində "Cek Pot" uduşu qeydə alındı! Daha bir lotereya iştirakçısı uduş sevincini yaşadı. Hazırda lotereya bazarında iştirakçılara, müxtəlif zövqlərə uyğun maraqlı lotereyalar, çoxsaylı sanballı uduşlar təklif edilir və bu təklifləri yetərinə dəyərləndirməklə Siz də uduş sevincini dada bilərsiniz! Baharın ilk ayında da bir neçə unikal layihə Sizin ixtiyarınıza verilməkdir. Bu layihələrdən "Binqo+8" lotereyasını xüsusi qeyd etməyə dəyər. Artıq fəaliyyətdə olan "Binqo+8" mart ayının 8-də başa çatır. Bu gözəl bayram günü saat 19.30-da "Binqo+8"-in tirajında iştirakçıları irili xırdalı çoxsaylı pul uduşları ilə yanaşı 8 ədəd 10.000 manatlıq uduş gözləyir. Bu unikal lotereyanın tirajı beş turdan ibarətdir. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralardan hər hansı bir, ikinci turda hər hansı iki, üçüncü turda hər hansı üç, dördüncü turda hər hansı dörd üfüqi sırası ən tez dolmuş bilet(lər) uduşlu sayılır. Bu turların hər birində qalib gələn bilet 10.000 manat udur. Beşinci turda beş üfüqi sırası ən tez tam dolmuş bilet də 10.000 manat udur! Yeri gəlmişkən, bu lotereyada uduşlar öz sahiblərini əsas turlardan əvvəl tapırlar. Belə ki, əsas oyuna əlavə olaraq biletlərin seriya nömrələri ilə "həvəsləndirici" tur keçirilir və seriya nömrəsi lototrondan çıxan altı rəqəmə uyğun gələn bilet 10 000 (on min) manat udur. Bundan sonra oyun zamanı qalan gedişlərdə tam dolmuş bütün biletlər çoxsaylı pul uduşlarını udurlar. Əsas oyunun bütün turlarının qalibliyinə ilk namizədlər (ilk gözləyənlər) mükafatlandırılırlar. Əsas turlar başa çatdıqdan sonra da uduşlar iştirakçılara sevinc gətirməkdə davam edir. Belə ki, bu mərhələdə iki dəfə dalbadal keçirilən "həvəsləndirici" turlarda seriya nömrələri lototrondan çıxarılan altı rəqəmə uyğun gələn biletlərin hər biri 10 000 (on min) manat udurlar. Bundan başqa, əsas turlardan öncə və sonra keçirilən həvəsləndirici turlarda seriya nömrəsinin son iki rəqəmi lototrondan çıxarılmıqla müəyyən edilmiş iki rəqəmlə uyğun gələn minlərlə biletin hər biri daha 2 manat udur. "Həvəsləndirici" turlarda uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şərlər yenidən lototrona qaytarılır və bu prosedür uduş öz sahibini tapana qədər davam edir. Başqa sözlə bu uduşlar 100% uduşludur. Son illər lotereyasevərlər arasında xüsusi rəğbətlə qarşılanan ənənəvi "Binqo+8" lotereyası bayram öncəsi nəfis bayram açıqcası, 8 mart axşamı isə 8 ədəd 10.000 manatlıq hədiyyə sandıqçasıdır. İştirak edin, udun və qürrelənin!

Mart ayında lotereyasevərləri daha bir pozitiv sürpriz gözləyir. Fəaliyyətində şəffaflığa, lotereya iştirakçıları ilə daimi əlaqələrə xüsusi önəm verən "Azərlotereya" ASC lotereya istehlakçıları arasında mütəmadi keçirilən rəy sorğularına əsaslanaraq hazırda keçirilən həftəlik lotereyalardan birini daha maraqlı layihə ilə əvəzləyir. Belə ki, "Super Loto" öz yerini "4+4" adlanan yeni lotereyaya verir. Mart ayının 10-da saat 21.25-də "Space" TV-nin canlı yayımında "4+4" lotereyasının ilk tirajı keçiriləcək. Unikal "4+4" lotereyasının tirajı iki lototron vasitəsi ilə keçirilir. Hər iki lototrona 1-dən 20-dək nömrələnmiş şərlər yerləşdirilir. Birinci lototrondan çıxarılmış nömrələr "A" lövhəsi üçün, ikinci lototrondan çıxarılmış nömrələr "B" lövhəsi üçün olmaqla hər lototrondan dörd nömrə çıxarılır və lövhələrdən birində dörd digərində üç nömrə lototronlardan çıxan nömrələrlə uyğun gələn bilet sanballı "Cek Pot"u, lövhələrinin hərəsində dörd nömrə lototronlardan çıxan nömrələrlə uyğun gələn lotereya bileti isə möhtəşəm "Meqa Pot"u udur! "Cek Pot" və "Meqa Pot"-dan əlavə lototrondan çıxmış şərlərin nömrələrinin lotereya biletinin uyğun lövhələrində əks olunmuş nömrələrlə üst-üstə düşməsi ilə daha doqquz halda bilet uduşlu sayılır. Belə ki, lövhələrdən birində iki digərində bir, lövhələrin hərəsində iki, lövhələrdən tək-cə birində üç, lövhələrdən birində üç digərində bir, lövhələrdən birində üç digərində iki, lövhələrin tək-cə birində dörd, lövhələrdən birində dörd digərində bir, lövhələrdən birində dörd digərində iki nömrə lototronlardan çıxan nömrələrlə uyğun olan bütün biletlər uduşludurlar. Qoy gözəllik və bərəkət ayında biletləriniz uduşlu, bütün addımlarınız uğurlu olsun!



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.

"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 5500